

3806y_Az_Y2017_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 3806y Vergilər və vergitutma

1 Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması nəyə səbəb olur?

- vergi ödəyiciləri arasında narazılığa
- sahibkarlıq fəaliyyətinin zəifləməsinə
- qanunsuz sahibkarlıq fəaliyyətinin artmasına
- vergi daxilolmalarının azalmasına
- qanunla müəyyən edilmiş məsuliyyətə

2 Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar...

- yoxlamanın nəticələrini təsdiq edən sənəddir
- vergi ödəyicilərinin və vergi orqanlarının tətbiq edilməsinin doğracağı hüquqi nəticələrin əvvəlcədən müəyyən edilməsini təsdiq edən sənəddir
- vergi ödəyicilərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən sənəddir
- gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən sənəddir.

3 Qədim Romada əsaslı vergi islahatları kim tərəfindən aparılmışdır?

- Ted Vespasian
- Yuli Sezar
- Kaliqula
- Neron
- Oktavian Avqust

4 Vergilər nəyin nəticəsində yaranmışdır?

- sənayenin təşəkkül tapması
- ticarətin yaranması
- dövlətin yaranması
- kənd təsərrüfatının inkişafı
- elmi-texniki tərəqqinin inkişafı

5 Azərbaycan Respublikasını Vergi Məcəlləsi hansı tarixdən qüvvəyə minib?

- 01.01.20003
- 37257.0
- 36161.0
- 36892.0
- 36526.0

6 Hansı ildən Baş dövlət vergi müfəttişliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi adlandırıldı?

- 2003.0
- 2002.0
- 2000.0
- 2001.0
- 1999.0

7 21 iyul 1992-ci il tarixdə dövlət vergi xidməti orqanlarının strukturunu, onların hüquq və vəzifələrini müəyyən edən hansı qanun qəbil edildi?

- Vergilər Nazirliyi haqqında Əsasnamə
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu
- Dövlət vergi və ödənişləri haqqında Azərbaycan Respublikasının Qanunu
- Dövlət vergi xidməti haqqında Azərbaycan Respublikasının Qanunu

8 SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasında “Dövlət vergi xidməti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt qəbul olundu?

- 1 yanvar 1992-ci il
- 15 avqust 1991-ci il
- 21 noyabr 1991-ci il
- 21 iyul 1992-ci il
- 12 dekabr 1995-ci il

9 II Dünya Müharibəsindən sonra SSRİ-də əsas vergi növü hansı idi?

- mədən vergisi
- dövriyyə vergisi
- aksizlər
- yol vergisi
- əmlak vergisi

10 Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeni vergi sistemini formalaşdıran vergi islahatları nə vaxt həyata keçirildi?

- 17.11.1903
- 468.0
- 26,05 1902
- 164.0
- 05.02.1899

11 XIX əsrin 40-cı illərində Azərbaycanda təhkimlilərdən feodal vergisi hansı formalarda alınır?

- natural formada və əmlak formasında
- əmlak və torpaq formasında
- ərzaq və əmlak formasında
- Gəlir və ərzaq formasında
- Biyar, natural və pul formasında

12 Zaqafqaziyada yalnız yerli müsəlman əhalidən hansı vergi alınır?

- Əsgəri vergi
- Müdafiə vergisi
- İstehkam vergisi
- Orduya vergisi
- Yerli vergi

13 2. Zaqafqazıyanın yerli müsəlman əhalisindən əsgəri vergi nə üçün alınır?

- Zaqafqaziyada müdafiə istehkamlarının tikintisi üçün
- Orduya cəlb olunmaq üçün
- Zaqafqazıyanın müdafiəsinin gücləndirilməsi üçün
- Hərbixidmətdən azad olmamıq üçün
- Yerli əhalinin maarifləndirilməsi üçün

14 2. Aranın xristian əhalisi müsəlmanların azad edildiyi hansı 2 vergini Xilafət xəzinəsinə ödəyirdi?

Biyar

- Nuzl və ələf
- Üşr
- Mauna və inam
- Cizyə və xərac

15 2. Xərac və cizyədən başqa Xilafətdə hansı vergilər mövcud idi?

- Aksizlər
- Bəhrə və avariz
- Malcəhət
- Üşr
- Hüms və zəkayt

16 . “Vergi onu ödəyənlər üçün köləlik deyil, azadlıq əlamətidir” ifadəsi kimə məxsusdur?

- A.Laffer (1940)
- Ş.Monteskye (1689-1755 rr.)
- A.Smit (1723-1790 rr.)
- F.Akvinski (1226-1274 rr.)
- K.Marks (1818-1883 rr.)

17 Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1. sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhəlinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması

- 1, 2, 3, 4
- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

18 Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
- Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

19 Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
- Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

20 Xarici vergi siyasəti nəyi nəzərdə tutur?

- Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.
- İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəkllə salınmasını
- İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini
- Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini
- Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata keçirilməsini

21 Vergi strategiyası nəyi nəzərdə tutur?

- Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
- Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini
- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
- Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir

22 Vergi siyasətinin əsas məqsədi nədir?

- Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Məcmu ictimai məhsulun bir hissəsinin bölüşdürülməsindən ibarətdir
- Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir
- Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir

23 Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

- Bu siyasətin səmərəsi yoxdur
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır

24 Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti nədir?

- Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır

25 Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti nədir?

- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

26 Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə yönəldilmişdir?

- Yalnız işsizliyin azaldılması və məşğulluğun artırılmasına
- Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına
- Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına
- Ölkənin texniki potensialının yüksəldilməsinə
- Yalnız iqtisadi vergitutmanın aradan qaldırılmasına

27 Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?

- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının azaldılması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması

28 Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?

- Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə mütənəsib şəkildə vergi dərəcələrini artırmaq və ya azaltmaq
- Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
- Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması

29 Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?

- Beynəlxalq təşkilatlar tərəfindən işlənilib hazırlanmış, beynəlxalq vergi sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
- Dövlət tərəfindən işlənilib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
- Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız təşkilati və hüquqi tədbirlərin məcmusu
- Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
- Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu

30 Daxili vergi siyasəti nəyi nəzərdə tutur?

- Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həm də xarici məsələlərin həllini
- Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
- Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
- Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
- Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

31 Vergi taktikası nəyi nəzərdə tutur?

- Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxacaq problemlərin qarşısının alınması
- Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
- Yeni qanunların qəbul edilməsini
- Vergi qanunvericiliyinin dəyişdirilməsini
- Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

32 Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:

- Vergi taktikası və vergi dövrünə
- Qısa müddətli və uzunmüddətli
- Vergi taktikası və vergi strategiyasına
- Vergi strategiyası və vergi dövrünə
- ekspansionist və restriksionist

33 İkiqat vergitutma nədir?

Müxtəlif vergitutma bazasından iki və daha çox sayda verginin tutulması

- Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
- Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması
- Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
- Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması

34 İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?

- İki: fiskal və stimullaşdırıcı
- İki: diskresiyon və qeyri-diskresiyon
- Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon
- Üç: fiskal, avtomatik və qeyri-avtomatik
- Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir

35 Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid deyildir?

- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi
- Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- Bazar münasibətləri şəraitində əhəlinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması

36 Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?

- Aylıq və rüblük
- Vergi taktikası və vergi strategiyası
- Gündəlik və illik
- Diskresion və qeyri-diskresion
- Avtomatik və stabilləşdirici

37 Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?

- Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati
- Beş: fiskal, bölüşdürücü, tənzimləyici, integrasiyaedici və nəzarətedici
- Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal
- İki: fiskal və stimullaşdırıcı
- Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati

38 Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?

- Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün əlavə vergi güzəştləri
- Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
- Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
- Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
- İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi

39 Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?

- Minimal vergi siyasəti
- Yalnız iqtisadi inkişaf siyasəti
- Neytral vergi siyasəti
- Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli vergi siyasəti
- Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti

40 Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?

- Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq
- Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi
- Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi
- Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi

Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq

41 Azərbaycanda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri hansıdır?

Heç biri

Vergi güzəştlərinin artırılması

Vergilərin sayının ilbəl artırılması

- Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi

Vergi dərəcələrinin artırılması

42 Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir?

Büdcənin gəlirləri ilə xərcləri arasında

ÜDM ilə milli gəlir arasında

Birbaşa vergilərlə dolayı vergilər arasında

- Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında

İdxal ilə ixrac arasında

43 Azərbaycanda aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?

Vergi növlərinin azaldılması

Vergi güzəştlərinin sayının artırılması

Vergi dərəcələrinin artırılması

- Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi

Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün diferensiasiyası

44 Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?

Vergi taktikasına və vergi strategiyasına

Diskression və qeyri-diskression vergi siyasətinə

Qısamüddətli və uzunmüddətli vergi siyasətinə

- Daxili və xarici vergi siyasətinə

Ümumi və xüsusi vergi siyasətinə

45 Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var?

Ümumi vergi siyasəti

Xüsusi vergi siyasəti

Yalnız xarici vergi siyasəti

- Daxili vergi siyasəti və xarici vergi siyasəti

Yalnız daxili vergi siyasəti

46 Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?

Vergi qanunvericiliyinin uzun müddət sabit qalması

Vergi güzəştlərinin sayının artırılması

Vergi növlərinin sayının azaldılması

- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi

47 Vergitutma bazasının eyni şəkllə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı qaydasının tətbiq edilməsini nəzərdə tutur

Müxtəlif

Heç biri

Çoxşaxəli

İkili

- Vahid

48 Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin hansı həddində olmasını nəzərdə tutur?

- 30 - 40 faiz
- 5 - 10 faiz
- 20 - 30 faiz
- 10-20 faiz
- 40 - 60 faiz

49 Dövlət müdaxiləsinin əsas məqsədi nədir?

- İqtisadiyyatın tarazlaşdırılması
- Daxilolmanın artırılması
- Vergi siyasətinin həyata keçirilməsi
- İqtisadiyyatın tənzimlənməsi
- Büdcənin formalaşdırılması

50 Vergitutmada ədalətlik prinsipinin metodoloji əsasını nə təşkil edir?

- Regressiv vergitutma
- Minimal vergitutma
- Güçətlı vergitutma
- Proqressiv vergitutma
- Vasitəli vergitutma

51 Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?

- Səmərəlilik
- Ədalətlik
- Ümumilik və bərabərlik
- Vergi sisteminin sabitliyi
- Vergi ödəyicilərinin mənafeələrinin maksimum nəzərə alınması

52 Makrosəviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?

- ÜDM ilə vergilərin ümumi məbləğinin fərqi
- ÜMM-də vergilərin xüsusi çəkisini
- Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini
- ÜDM-də vergilərin xüsusi çəkisini
- Milli gəlirdə vergilərin xüsusi çəkisini

53 ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?

- İqtisadi
- Sosial
- Fiskal
- Optimal
- Nəzarət

54 Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?

- Sosial məqsədlər
- İqtisadi məqsədlər
- Beynəlxalq məqsədlər
- Texnoloji məqsədlər
- Ekoloji məqsədlər

55 Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

- Ədalətli vergi siyasəti
- Neytral vergi siyasəti
- Maksimal vergi siyasəti
- Optimal vergi siyasəti
- Minimal vergi siyasəti

56 Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

- Yalnız vergitutma bazası
- Yalnız vergi güzəştləri
- Yalnız vergi dərəcələri
- Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri
- Maliyyə sanksiyaları və inzibati cərimələr

57 Aşağıda göstərilənlərdən hansı vergi tənzimləməsinin əsas alətlərinə aid edilmir?

- Maliyyə sanksiyası
- Konkret vergi növləri və dərəcələri
- Vergitutma obyektı və subyekti
- Faizlər
- Güzəştlər və maliyyə sanksiyaları

58 Könüllü vergi açıqlaması nədir?

- vergilərin könüllü edənilməsi və vergi orqanlarına bəyan edilməsidir
- səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir
- kameral vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir
- operativ vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir

59 Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

- sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər
- sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
- kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
- ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
- istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər

60 Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir? 1. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlir 2. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar xərclərin Vergi Məcəlləsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir 3. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir 4. Azərbaycan Respublikasının hüdudlarından kənardakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

- 1, 2, 3, 4
- 1, 2, 3
- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 4

61 Aşağıdakılardan hansı Azərbaycan mənbəyindən gəlir sayılır?

Azərbaycan Respublikasında maddəli işdən gəlir

- qeyri-rezident tərəfindən ödənilən pensiya

vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;

Azərbaycan Respublikasında istehsal edilmiş malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir

62 Vergitutma məqsədləri üçün satışdankənar gəlirlər dedikdə nə nəzərdə tutulur? 1. digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər 2. mal və xidmət [iş] istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər 3. natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr 4. cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri

- 1, 2, 4
- 1, 3, 4
- hamısı
- 1, 2, 3
- 2, 3, 4

63 Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir? 1. ər-arvadlar, bacı və qardaş övladları 2. ər-arvadların bacıları, qardaşları və valideynləri 3. bacıların ərlərinin və qardaşların arvadlarının valideynləri 4. valideynlərin bacılarının [qardaşlarının] övladları 5. bacıların ərləri və qardaşların arvadları

- 1, 2, 3
- 1, 2, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 3, 5

64 Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri

- 1, 2, 4
- 2, 4, 5
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 5

65 Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır? 1. daim yaşayış yeri 2. adətən yaşadığı yer 3. xarici dövlətin vətəndaşlığı 4. həyatı mənafeələrinin mərkəzi

- heç bir halda sayıla bilməz
- 1, 2, 4
- 1, 3, 4
- 1, 2, 3
- 2, 3, 4

66 Aşağıdakı hansı tələblərdən birinə cavab verən istənilən şəxs Azərbaycan Respublikasının rezidenti hesab olunur? 1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, 2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, 3. heç bir meyar nəzərə alınmadan təqvim ilində üst-üstə 182 gündən az vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, 4. Azərbaycan Respublikasının vətəndaşlığı 5. təqvim ilində və növbəti vergi ilində Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olduqda

- 1, 2, 3
- 1, 2, 4
- 1, 3, 5
- 2, 3, 4
- 3, 4, 5

67 Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

68 Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur?

- malın [işin, xidmətin] maliyyə orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
- malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti

69 Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətlərindən neçə faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır?

- 25%-dən
- 30%-dən
- 15%-dən
- 20%-dən
- 35%-dən

70 Elektron audit nədir?

- vergi ödəyicisinin kağız daşıyıcılarda saxlanılan maliyyə (mühasibat məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlamasıdır
- vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlamasıdır
- təqdim edilmiş elektron hesabat sənədlərinin kameral qaydada yoxlanılması və SMS vasitəsilə bəyan edilməsidir
- vergi hesabatlarının elektron yoxlanılmasıdır

71 Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

- ilin sonuna əsas vəsaitlərin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- ilin sonuna əsas vəsaitlərin dəyəri
- əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası

72 Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?

hüquqi şəxsin istənilən şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

- hüquqi şəxsin öz təsisçilərinin [payçıların] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
səhmdarların yalnız hüquqi şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
fiziki şəxsin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr

73 Aşağıdakılardan hansı maliyyə xidməti sayılır?

səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar.

- inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyalar və analoji sazişlərə aid əməliyyatlar
müəssisələrin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
sığorta və təkrar sığorta əməliyyatları

74 Aşağıdakılardan hansı maliyyə xidmətlərinə aid deyildir?

investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;

- inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar
müşərilərin depozitlərinin və hesablarının idarə edilməsi, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
qanuni tədiyyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinazların [numizmatika əşyalarından başqa] tədavülü ilə bağlı əməliyyatlar

75 Vergitutma məqsədləri üçün mal dedikdə, nə nəzərdə tutulur?

- hər hansı maddi və qeyri-maddi əmlak
yalnız maddi əmlak və pul vəsaitləri
yalnız qeyri-maddi əmlak
yalnız maddi əmlak
satışda və anbarda olan mallar

76 Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?

Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan Respublikasının vətəndaşı

- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs

77 Vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə kim nəzərdə tutulur?

istənilən fiziki və ya hüquqi şəxs

- yalnız Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi şəxs
yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
yalnız Azərbaycan Respublikasının vətəndaşı
Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs

78 Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?

- yalnız xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar
- yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

79 Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?

- yalnız Azərbaycan Respublikasının rezidentləri
- istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
- yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi
- yalnız fiziki şəxs
- yalnız qeyri-rezidentin daimi nümayəndəliyi

80 Vergitutma bazası nədir?

- Vergi ödəyicisinin mülkiyyətində olan torpaq sahəsi
- vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətə ifadəsi
- vergi ödəyicisinin əmlakı
- vergi ödəyicisinin pul vəsaiti
- vergi ödəyicisinin əmlakı və pul vəsaiti

81 Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?

- əmlak
- xeyriyyəçilik fəaliyyəti
- gəlir
- təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
- torpaq, faydalı qazıntılar

82 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil?

- Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;
- Azərbaycan Respublikasının ədliyyə orqanları
- Azərbaycan Respublikasının gömrük orqanları
- vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər

83 Bələdiyyələr öz ərazilərində vergitutmanın hansı məsələləri barədə qərar qəbul edə bilirlər?

- Belə bir səlahiyyət nəzərdə tutulmamışdır
- vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
- yalnız vergi dərəcələrini azaltmaq barədə
- yalnız vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən azad etmək barədə
- vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını bütün vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə

84 Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?

- Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilən vergilər nəzərdə tutulur
- Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- Hüquqi şəxslərin əmlak vergisi

Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
Hüquqi şəxslərin torpaq vergisi

85 Muxtar respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər
 - Yalnız yol vergisi
 - Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan tutulan vergilər
 - ƏDV və yol vergisi

86 Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
 - fiziki şəxslərin torpaq və əmlak vergiləri
 - Bələdiyyə vergiləri
 - Naxçıvan MR-da tətbiq olunan vergilər

87 Vergi sistemi

- Yalnız kiçik və orta sahibkarlığın fəaliyyətini təşviq etməlidir
- Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
- Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır
- Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
- Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir

88 Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?

- hər kəs vergiləri yalnız hansı qaydada ödəməli olduğunu dəqiq bilsin
- hər kəs vergiləri harada ödəməli olduğunu dəqiq bilsin
- hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
- hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
- hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin

89 Müəyyənləşdirilmiş bazar qiymətlərindən hansı məqsədlər üçün istifadə edilir?

- alış məqsədləri üçün
- vergitutma məqsədləri üçün
- uçota alınma məqsədləri üçün
- satış məqsədləri üçün
- qalıq dəyərinin müəyyən edilməsi məqsədləri üçün

90 Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir etməyən amil hansıdır?

- öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri
- malların sahibinin vətəndaşlığı
- göndərilmiş malların həcmi
- malların mənşə ölkəsi, alındığı və ya təqdim olunduğu yer
- mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməsi

91 Neçə gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 %-dən çox dəyişdikdə, bazar qiyməti tətbiq edilir?

15 gün

- 30 gün
- 10 gün
- 25 gün
- 45 gün

92 Xeyriyyə təşkilatı nədir?

- istənilən qeyri-kommersiya təşkilatı
- xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs
- xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
- məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı

93 Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?

- servis texniki xidmət mərkəzi
- vergi orqanları
- ədliyyə orqanları
- maliyyə orqanları
- gömrük orqanları

94 Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

- royalti çıxıldıqdan sonra qalan mənfəət
- mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- dolaylı vergilər çıxıldıqdan sonra qalan mənfəət
- balans mənfəəti
- mühasibat mənfəəti

95 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı qiymət qəbul edilir?

- maya dəyəri və nəqliyyat xərcləri nəzərə alınmaqla müəyyən edilən qiymət
- tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət
- maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət
- bazar qiyməti
- statistik qiymət

96 Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

- 5 ildən
- 1 ildən
- 3 ildən
- 2 ildən
- 4 ildən

97 Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

- bazar qiymətinə
- vergitutma bazasına
- vergi güzəştləri məbləğinə
- vergitutma obyektinə
- vergi dövrünün davamətmə müddətinə

98 Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- hüquqi şəxslərin torpaq vergisi

fiziki şəxslərin torpaq vergisi
fiziki şəxslərin əmlak vergisi
yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

99 Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

- orta hədləri müəyyən edilir
- ən yüksək hədləri müəyyən edilir
- aşağı hədləri müəyyən edilir
- optimal hədləri müəyyən edilir
- yüksək olmayan hədləri müəyyən edilir

100 Hansı vergi dövlət vergilərinə aid deyildir?

- əlavə dəyər vergisi
- fiziki şəxslərin əmlak vergisi
- yol vergisi
- fiziki şəxslərin gəlir vergisi
- aksizlər

101 Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

- Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

102 Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

103 Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

- məcburi, könüllü və bilavasitə mənbədən
- bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
- məcburi, könüllü və bəyanətmə üzrə
- mənbədən, könüllü və bildiriş üzrə
- bəyanətmə üzrə, bildiriş üzrə və könüllü

104 Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

- müəyyən dövr ərzində vergi bəyannamələrinin təqdim edilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması
- müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanmasının xüsusi qaydası

105 Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?

- yalnız dövlət vergiləri
- dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
- muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]
- dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]
- dövlət vergiləri və muxtar respublika vergiləri

106 Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- Referendum yolu ilə
- Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə
- Beynəlxalq valyuta fondunun tövsiyələrinə əsasən
- Nazirlər Kabinetinin qərarına əsasən
- Heç bir halda dəyişdirilə bilməz

107 Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?

- müxtəlif dərəcə ilə
- eyni dərəcə ilə
- fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə
- kapitalın yerinə görə müxtəlif dərəcələrlə
- mülkiyyət formasına görə müxtəlif dərəcələrlə

108 Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?

- yalnız ümumi olmasına
- ümumi, bərabər və ədalətli olmasına
- yalnız bərabər olmasına
- yalnız ədalətli olmasına
- xüsusi, neytral və ədalətli olmasına

109 Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq edilir?

- Azərbaycan Respublikasının Vergi və Mülki Prosessual Məcəlləsinin müddəaları
- Beynəlxalq müqavilələrin müddəaları
- Vergi Məcəlləsinin müddəaları
- Mülki Məcəllənin müddəaları
- Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin müddəaları

110 Aşağıdakılardan hansı istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz?

- Mülki Prosessual Məcəllə
- bütö qanunvericiliyində vergilərlə bağlı müddəalar
- Mülki Məcəllə
- Əmək Məcəlləsi
- Torpaq Məcəlləsi

111 Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
- Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
- Bələdiyyələr haqqında qanunla
- Azərbaycan Respublikasının Konstitusiyası ilə

112 Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
- Vergi Məcəlləsi ilə
- Mülki Məcəllə ilə

Azərbaycan Respublikasının Konstitusiyası ilə
İnzibati Xətlər Məcəlləsi ilə

113 Vergi ödəyicisinin əsas [verginə ödəmək] vəzifəsi hansı qanunvericilik sənədi ilə müəyyən edilmişdir?

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

114 Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

1, 3, 5

- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 5
- 3, 4, 5

115 Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?

vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək

- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- vergi orqanlarından VÖEN almaq
- qanunla müəyyən edilmiş vergiləri ödəmək
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq

116 Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən 2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən 4. vergi ödənişləri üzrə borclar 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında

1, 4, 5

- 3, 4, 5
- 2, 3, 4
- 2, 4, 5
- 1, 2, 3

117 Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək 2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsinə tələb etmək 3. Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək 5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək

1, 2, 3

- 1, 4, 5
- 1, 3, 4

- 1, 3, 5
- 2, 4, 5

118 Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

- 3, 4, 5
- 1, 2, 4
- 1, 3, 5
- 1, 2, 3
- 2, 4, 5

119 Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini gözləmək və müdafiə etmək

- 2, 4, 5
- 1, 3, 5
- 1, 2, 4
- 1, 2, 5
- 3, 4, 5

120 Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək 2. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək 4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

- 1, 3, 5
- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 5
- 3, 4, 5

121 Aşağıdakılardan hansılar daimi nümayəndəliyi əhatə edir? 1. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyət göstərilməsini 2. rezident şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini 3. müxtəlif məsləhət xidməti üzrə yerlərini 4. filialı və agentliyi 5. rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı

- 1, 3, 5
- 1, 3, 4
- 2, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

122 Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?

- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək
- xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcmnin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək
- artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirinin qorunmasını tələb etmək

123 Vergi ödəyiciləri aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər? 1. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən nəqliyyat vasitələrinə texniki və digər xidmətlər göstərilməsi fəaliyyəti 2. ixtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı fəaliyyəti 3. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti 4. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti 5. müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti

- 2, 3, 4
- 1, 3, 4
- 1, 2, 5
- 1, 2, 4
- 3, 4, 5

124 Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti 2. avtomobil dayanacaqlarının fəaliyyəti 3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti 4. orta məktəblərdə ticarət fəaliyyəti 5. cildləmə xidməti fəaliyyəti

- 1, 2, 5
- 1, 3, 5
- 1, 2, 3, 4
- 1, 2, 4
- 3, 4, 5

125 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. səhiyyə xidməti fəaliyyəti 2. avtomobil dayanacaqlarının fəaliyyəti 3. xırda topdansatış ticarət fəaliyyəti 4. kanalizasiya və sanitariya təmizləmə xidməti fəaliyyəti 5. çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti

- 1, 4, 5
- 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5
- 1, 2, 5

126 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı

- 1, 2, 5
- 3, 4, 5
- 1, 3, 5
- 1, 2, 4
- 1, 2, 5

127 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dekorativ bitkilərin və bəzək ağaclarının satışı 2. Poçt məntəqələrinin fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Dövlət orqanlarında və Nazirliklərdə ictimai-iaşə fəaliyyəti

- 1, 3, 4
- 2, 3, 4
- 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 5

128 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti

- 3, 4, 5
- 1, 3, 4
- 1, 2, 5
- 1, 2, 4
- 2, 3, 4

129 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. Poçt məntəqələrinin fəaliyyəti 3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı 4. Orta məktəblərdə ticarət fəaliyyəti 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı

- 2, 3, 4
- 1, 2, 5
- 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5

130 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Qəzet və jurnalların satışı [belə satış dövrüyyəsinin ümumi dövrüyyədəki payı 50 faizdən çox olduqda] 2. Qiymətli kağızların satışı 3. Xırda topdansatış ticarət 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti

- 1, 2, 3
- 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5
- 1, 2, 5

131 Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyatda alınır?

- İqtisadiyyat və Sənaye Nazirliyində
- Vergilər Nazirliyində
- Ədliyyə Nazirliyində
- Maliyyə Nazirliyində
- Dövlət Gömrük Komitəsində

132 Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?

Belə bir məhdudiyyət nəzərdə tutulmamışdır

- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olmadıqda
- vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

133 Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?

Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir

- aiddir
- Ədliyyə orqanlarının vəzifələrinə aiddir
- aid deyil
- yalnız ASAN xidmət mərkəzlərinin vəzifələrinə aiddir

134 Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmə?

yuxarı vergi orqanı məhkəməyə müraciət edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra ləğv edə bilər

- ləğv edə bilərlər
- qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
- ləğv edə bilməzlər
- yalnız qismən ləğv edə bilər

135 “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?

aid deyil

- aiddir
- ancaq məhkəmənin qərarı olduğu halda
- yalnız yuxarı orqanların tələbi olduğu halda
- yalnız vətəndaşın razılığı olduqda

136 Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?

həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcədənəkar fondunun vəsaiti hesabına

- sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
- həmkarlar təşkilatının vəsaitləri hesabına
- vergi orqanlarının büdcədənəkar fondunun vəsaiti hesabına
- yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına

137 Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?

yalnız vergi orqanları

vergi və gömrük orqanları

yalnız müvafiq icra hakimiyyəti orqanları

- müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları
- müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları

138 Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer

daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?

- Vergi Məcəlləsinə uyğun olaraq bildiriş üzrə vergiyə cəlb olunur
- Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir bu gəlirlərdən vergi tutulmur
- Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
- Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur

139 Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- 45 gün
- 90 gündən
- 30 gündən
- 183 gündən
- 60 gündən

140 Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?

- 5 faiz
- 20 faiz
- 10 faiz
- 15 faiz
- 25 faiz

141 Kimlər vergi agentliyi hesab olunur?

- vergi ödəyicisinin ailə üzvləri
- vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
- vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
- özlə vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər
- vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər

142 Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?

- arayışın təqdim edildiyi gündən 1 il keçdikdən sonra
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
- arayışın təqdim edildiyi gündən
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən

143 Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək
- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək

144 Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?

qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də və ödənilən (tutulan vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək

- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq

145 Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınır?

- faktiki fəaliyyət göstərdikləri yer üzrə
 - yaşadıkları yer üzrə vergi orqanlarında uçota alınır
- istənilən vergi orqanında uçota alınır
- gəlirin əldə edildiyi yer üzrə uçota alınır
- uçota alınmır

146 Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınır?

- olduqları yer üzrə
 - Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınır
- istənilən vergi orqanında uçota alınır
- uçota alınmır
- ancaq rezidenti olduğu ölkədə uçota alınır

147 Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

- icra hakimiyyəti orqanları
 - bələdiyyələrin vergi xidməti orqanı
- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
- bələdiyyə ərazisindəki vergi orqanı
- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı

148 Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

- qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq
 - vergilərin tam və vaxtında yığılmasını təmin etmək
- vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
- vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
- vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək

149 Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

- vergi orqanının qərarı ilə
- bütün hallarda verilə bilər
- heç bir halda verilə bilməz
- vergi ödəyicisinin yazılı icazəsi ilə
- vergi ödəyicisinin şifahi icazəsi ilə

150 Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?

- belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
- pedaqoji
- yaradıcılıq
- elmi
- məsləhətçi

151 Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

- İqtisadiyyat və Sənaye Nazirliyinə
- Maliyyə Nazirliyinə
- Dövlət Statistika Komitəsinə
- Vergilər Nazirliyinə
- Nazirlər Kabinetinə

152 Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?

- əmək haqqısının 10 misli miqdarında birdəfəlik müavinət ödənilir
- yalnız vəzifə maaşı
- birdəfəlik 500 min manat pul vəsaiti ödənilir
- vəzifə maaşı ilə pensiyası arasındakı fərq
- adi qaydada pensiya hesablanır

153 Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?

- vergi orqanlarında yaradılmış xüsusi fond hesabına
- vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- dövlət büdcəsinin vəsaiti hesabına
- vergi orqanlarının işçiləri sığorta olunmurlar
- həm dövlət büdcəsinin, həm də vergi orqanı işçilərinin öz vəsaitləri hesabına

154 Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

- yalnız Vergi Məcəlləsi
- yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- yalnız Nazirlər Kabinetinin müvafiq Sərəncam və Qərarları
- ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
- Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları

155 İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

- Dövlət Sərhəd Xidməti
- Vergilər Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi

156 Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?

- iddia məbləğinin 5%-i məbləğində
- iddia məbləğinin 10%-i məbləğində
- iddia məbləğinin 15%-i məbləğində
- iddia məbləğinin 20%-i məbləğində
- dövlət rüsumunu ödəməkdən azadırlar

157 Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidirmi?

- yalnız məhkəmənin qərarı ilə təsdiq edildiyi halda
- məcburi deyil

- qəbul edilən qərarlar yalnız fiziki şəxslər üçün məcburidir
- qəbul edilən qərarlar yalnız hüquqi şəxslər üçün məcburidir
- məcburidir

158 Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- təbii ehtiyatların kəşfiyyatı
- qeyri-rezidentin apardığı tikinti və təmir işləri
- qeyri-rezident müəssisənin özü üçün malların alınması
- məsləhət xidməti
- qeyri-rezidentin apardığı quraşdırma və ya yığma işləri

159 Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada məsuliyyət daşıyır?

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- Konstitusiya ilə müəyyən edilmiş qaydada
- Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
- heç bir məsuliyyət daşımır

160 Hansı şəxslər vergi agenti ola bilərlər?

- yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
- yalnız fiziki şəxslər
- yalnız hüquqi şəxslər
- həm fiziki, həm də hüquqi şəxslər
- yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər

161 Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?

- İstənilən halda vergi hesabatını təqdim etməlidir
- Vergi hesabatını boş göstərməklə təqdim edir
- Vergi hesabatını təqdim etmir
- Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
- Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir

162 Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
- vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- vergilərə dair normativ aktları almaq
- vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək

163 Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?

- vergi orqanının istəyi olduqda
- vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
- vergi hesabatlarını Vergi Məcəlləsində müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim etmədikdə

vergi ödəyicisi sənədləri təqdim etmədikdə

164 Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir?

1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması

- 1, 3, 5
- 1, 2, 4
- 1, 2, 3
- 3, 4, 5
- 2, 3, 4

165 Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər hansı sənəd əsasında aparılır?

- Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
- Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında vergi ödəyicisinin telefon məlumatı əsasında
- Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
- vergi ödəyicisi tərəfindən təqdim edilən rəsmi məktub əsasında

166 Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 5. siyasi mənsəbiyyəti 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı 3. ailə vəziyyəti barədə məlumat 2. cinsi və yaşadığı ünvan 1. onların adı, doğulduğu tarix və yer

- 1, 3, 4
- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 3
- 1, 3, 5

167 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyatı alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə 2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə 3. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin fəaliyyətini müvəqqəti dayandırdıqda 4. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin zərərə düşdükdə

- 1.3
- 1.2
- 2.4
- 3.4
- 2.3

168 Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. xarici dövlətin rezidenti olan şəxsin və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə 2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda 3. daimi nümayəndəlik yaratmayan bölmə fəaliyyətini müvəqqəti dayandırdıqda 4. daimi nümayəndəlik yaratmayan bölmənin rəhbəri [təmsilçisi] köçdükdə

- 1.3
- 1.2
- 3.4
- 2.3
- 2.4

169 Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakı göstərilən sənədlərdən hansıları əlavə edilməlidir: 1. xarici hüquqi şəxsin qeydiyyatata alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış 2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərar və təsis sənədləri 3. xarici hüquqi şəxsin qeydiyyatata alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar 4. xarici hüquqi şəxsin qeydiyyatata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti 5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və bölmənin rəhbərinin

- 1, 3, 5
- ☒ 1, 2, 5
- 1, 2, 3
- 3, 4, 5
- 2, 4, 5

170 İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtadək qərar qəbul edilir?

- ☒ hər il may ayının 15-dək
- hər il iyun ayının 10-dək
- hər il yanvar ayının 1-dək
- hər il iyun ayının 30-dək
- hər il may ayının 1-dək

171 Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilərlər?

- onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur
- ☒ Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilərlər
- həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır
- Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar
- öz ölkələrinin qanunvericiliklərinə uyğun olaraq uçota alına bilərlər

172 Vergi nəzarətini həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilərlər?

- maliyyə orqanında
- ☒ vergi orqanında
- gömrük orqanında
- yerli [bələdiyyə] orqanında
- xarici işlər nairliyində

173 Şəhadətnamə dublikatın bildiriş hissəsi neçə gün müddətində bank idarəsi tərəfindən qaytarılmadıqda, vergi orqanı onun səbəblərini dəqiqləşdirməyə başlayır?

- 5 gün
- ☒ 10 gün
- 15 gün
- 30 gün
- 3 gün

174 Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir?

- 30 gün müddətinə

- 1 gün müddətinə
- 15 gün müddətinə
- 10 gün müddətinə
- 5 gün müddətinə

175 Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?

- 5 gün
- 10 gün
- belə bir məhdudiyyət nəzərdə tutulmayıb
- 20 gün
- 15 gün

176 Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir?

- bu barədə məlumat göndərilmir
- elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə
- istənilən qaydada
- yalnız elektron daşıyıcı vasitəsilə
- yalnız kağız daşıyıcılar vasitəsilə

177 Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra neçə gün müddətinə müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı göndərir?

- 5 gün müddətinə
- 1 gün müddətinə
- 3 gün müddətinə
- 10 gün müddətinə
- 15 gün müddətinə

178 Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?

- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən
- Vergilər Nazirliyi
- Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi
- Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

179 Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verilir?

- dərhal
- 2 gündən gec olmayaraq
- 6 gündən gec olmayaraq
- 3 gündən gec olmayaraq
- 5 gündən gec olmayaraq

180 Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir?

- yalnız büdcəyə vergilər üzrə borcu olduqda
- büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda
- vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda
- istənilən halda verilir

181 Bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə şəhadətnamə-dublikat hansı müddətdə verilir?

dərhal

- 2 gündən gec olmayaraq
- 5 gündən gec olmayaraq
- 3 gündən gec olmayaraq
- 10 gündən gec olmayaraq

182 Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən hansı məlumatlardan istifadə olunur?

Daxili İşlər Nazirliyinin məlumat bazasındakı məlumatlardan

- onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan
- dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin dövlət qeydiyyatından keçməsi barədə verilən arayışın məlumatlarından
- mənbəyi bəlli olan istənilən məlumatdan
- vergi ödəyicisinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, yaxud nizamnaməsinin [əsasnaməsinin] məlumatlarından

183 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıkları vaxtdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- 10 gün
- 15 gün
- 5 gün
- 30 gün
- 20 gün

184 Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həyata keçirilməlidir?

- 30 gün
- 15 gün
- 5 gün
- 10 gün
- 20 gün

185 Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?

- 30 gün
- 15 gün
- 5 gün
- 10 gün
- 20 gün

186 Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin] vergi uçotu hansı normativ sənədlə müəyyən edilmiş qaydada həyata keçirilir?

- Ədliyyə və Maliyyə Nazirlikləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- Vergilər Nazirliyinin əmri ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
- yerli vergi orqanları tərəfindən müəyyən edilən qaydada həyata keçirilir

187 Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda hansı orqan tərəfindən qərar qəbul edilir?

- təqdim olunmuş məlumatlar əsasında cəlb edilmiş ekspert və ya mütəxəssis tərəfindən
- təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən
- təqdim olunmuş məlumatlar əsasında yerli vergi orqanları tərəfindən
- təqdim olunmuş məlumatlar əsasında məhkəmə tərəfindən
- təqdim olunmuş məlumatlar əsasında bələdiyyə orqanları tərəfindən

188 Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?

- Xarici İşlər Nazirliyində uçota alınır və onlara ayrıca kod verilir
- ayrıca uçota alınır və onlara VÖEN verilir
- rezidenti olduğu dövlətdə uçota alınır
- uçota alınmır
- uçota alınır, lakin onlara VÖEN verilmir

189 Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?

- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir
- Mülki Məsələ ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir

190 Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?

- Dövlət Statistika Komitəsi
- Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi
- Ədliyyə Nazirliyi
- Nazirlər Kabineti

191 Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?

- hər fəaliyyət sahəsinə görə ayrıca VÖEN verilə bilər
- 1 VÖEN verilə bilər
- məhdudiyyət qoyulmur
- 2 VÖEN verilə bilər
- 4 VÖEN verilə bilər

192 Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?

- ilk dəfə uçota alınarkən ödənişsiz, yenidən uçota alınarkən və ya uçotdan çıxarılanda 40 manat miqdarında
- Ödənişsiz həyata keçirilir
- Şərti maliyyə vahidinin 5 misli miqdarında
- 3 manat miqdarında
- Şərti maliyyə vahidinin 8 misli miqdarında

193 Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?

- 15 gün
- 5 gün
- 10 gün

- 40 gün
- 20 gün

194 Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?

- 30 gün
- 15 gün
- 10 gün
- 5 gün
- 20 gün

195 Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?

- 30 gün
- 40 gün
- 10 gün
- 5 gün
- 20 gün

196 Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir?

- Şəhadətnamə-dublikat
- heç bir sənəd verilmir
- Şəhadətnamənin yeni nüsxəsi
- Şəhadətnamənin surəti
- Şəhadətnamənin itməsi ilə bağlı arayış

197 Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir?

- 5 gün
- 1 gün
- 10 gün
- 4 gün
- 20 gün

198 Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?

- vergi ödəyicisinin uçota alınması barədə bildiriş təqdim edir
- şəhadətnamə təqdim edir
- vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
- vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
- heç nə təqdim etmir

199 Uçota alınmaq üçün ərizənin forması hansı orqan tərəfindən təsdiq olunur?

- Ədliyyə Nazirliyi tərəfindən
- Vergilər Nazirliyi tərəfindən
- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən
- Maliyyə Nazirliyi tərəfindən
- təsdiq olunmur

200 Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə kim tərəfindən doldurulur?

özəl vergi xidməti göstərən şəxslər tərəfindən

- vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yalnız vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanının «Vergi ödəyicilərinə xidmət şöbəsi»nin əməkdaşları tərəfindən yalnız vergi ödəyicisi tərəfindən

201 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

fəaliyyətə başladıqdan 30 gün müddətində

- idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində fəaliyyətə başladığı gündək idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 10 gün müddətində gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq

202 Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

fəaliyyətə başladığı gündək

- fəaliyyətə başladıqdan 30 gün müddətində fəaliyyətə başladıqdan 10 gün müddətində fəaliyyətə başladıqdan 20 gün müddətində fəaliyyətə başladıqdan 5 gün müddətində

203 Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

45 gün

- 30 gün gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq fəaliyyətə başladığı gündək 20 gün

204 Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə:

əvvəlki VÖEN ləğv edilməklə yeni VÖEN verilir

- əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınır VÖEN ilə yanaşı əlavə kod verilir onlara yeni eyniləşdirmə nömrələri verilir əvvəlki VÖEN saxlanılmaqla yeni VÖEN verilir

205 İri vergi ödəyicilərinin müəyyən edilməsinin neçə meyarı var?

5 forması

- 3 forması 4 forması 6 forması 2 forması

206 Qeyri kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən sonra neçə gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizə verməlidirlər?

45 gün

- 30 gün 10 gün 15 gün 40 gün

207 Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?

Respublika hüdudlarından kənarda gəlir edən şəxslər ikiqat vergitutmanın tələblərinə uyğun olaraq uçota alınmırlar.

- gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq
30 gün müddətində
istənilən vaxt
sahibkarlıq fəaliyyətinə başladığı gündə

208 Dövlət qeydiyyatını həyata keçirən Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə daha hansı sənədi verməlidir?

şəhadətnamə dublikat

- həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir
qəbz verməlidir
protokoldan çıxarış verməlidir
heç nə verməli deyil

209 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi

1, 4, 5

- 1, 2, 5
2, 3, 4
1, 2, 3
3, 4, 5

210 Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir? 1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və vaxtı 2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi 3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi 4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcılığı 5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması

3, 4, 5

- 1, 3, 4
1, 3, 5
2, 4, 5
1, 2, 4

211 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında mütəxəssis cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin hüquqları və vəzifələri 2. müqavilə tərəflərinin vergi öhdəlikləri 3. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 5. mütəxəssis qarşısında qoyulan suallar

1, 2, 3

- 1, 4, 5
3, 4, 5
2, 3, 4
1, 3, 4

212 Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı

hansı hüquqları vardır? 1. izahat vermək, öz etirazlarını bəyan etmək 2. ekspertə əlavə sualların qoyulmasını tələb etmək 3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək 4. bu halda heç bir hüququ yoxdur 5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək

- 1, 3, 5
- 1, 2, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 4, 5

213 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir

- 1, 2
- 1, 4
- 2, 3
- 2, 4
- 3, 4

214 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında ekspert cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin vergi öhdəlikləri 2. müqavilə tərəflərinin hüquqları və vəzifələri 3. ekspert qarşısında qoyulan suallar 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 5. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

- 1, 3, 5
- 2, 3, 4
- 1, 3, 4
- 3, 4, 5
- 1, 4, 5

215 Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda vergi orqanı tərəfindən hansı tədbirlər görülür?

- imtina protokolu tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
- imtina aktı tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
- vergi ödəyicisinin hesabları bağlanılır
- vergi ödəyicisinin əmlakı siyahıya alınır
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət olunur

216 Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda 2. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda 3. təqdim olunan sənədlərin Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda

- 1, 2, 5
- 1, 4, 5

- 2, 3, 4
- 1, 3, 4
- 3, 4, 5

217 Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi 4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə 5. heç bir məsələyə baxılmır

- 3, 4, 5
- 1, 2, 3
- 1, 3, 5
- 2, 3, 4
- 2, 4, 5

218 Növbədənəknar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənəknar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan edildikdə; 4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

- 1; 2; 3
- 2; 4; 5
- 1; 3; 4
- 1, 3, 5
- 2; 3; 5

219 Növbədənəknar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər: 1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda 3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə. 4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə 5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə

- 1, 4, 5
- 1, 3, 4
- 2, 4, 5
- 1, 2, 3
- 1, 3, 5

220 Aşağıda göstərilən hansı hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətdə uzadıla bilər: 1. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda 2. yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadıqda 3. nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda 4. səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara

cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda 5. səyyar vergi yoxlaması keçirilən zaman aparılan inventarizasiyanın müddəti uzadıldıqda

- 1, 3, 5
- 1, 3, 4
- 1, 2, 3
- 2, 4, 5
- 2, 3, 5

221 Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması

- 1, 2, 4
- 1, 2, 3
- 1, 3, 4
- 2, 3, 5
- 3, 4, 5

222 Aşağıda göstərilən hallardan hansı biri olduqda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər?

- səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti uzadıla bilməz
- səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən tərəfindən pozulduqda
- səyyar vergi yoxlamasının keçirilməsi zamanı aparılan inventarizasiyanın keçirilməsi müddəti uzadıldıqda
- yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə
- səyyar vergi yoxlaması zamanı vergi yoxlamasını aparən vəzifəli şəxslər xəstələndikdə

223 Aşağıdakı hansı hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır? 1. növbəti vergi yoxlaması keçirildikdə 2. vergi ödəyicisi olan hüquqi şəxslər ləğv edildikdə 3. növbədənkənar vergi yoxlaması keçirildikdə 4. istənilən halda 5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciət etdikdə

- 1, 3, 5
- 2, 3, 5
- 2, 3, 4
- 3, 4, 5
- 1, 4, 5

224 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxarır?

- inventarizasiyanın keçirilməsi haqqında
- vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında
- xronometraj metodu ilə müşahidə aparılması haqqında
- vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında
- operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında

225 Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət oluna bilər?

- yuxarı vergi orqanının göstərişi ilə
- səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda
- məhkəmənin qərarı ilə
- vergi ödəyicisinin tələbi ilə

dəvət olunmur

226 Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirildikdə ekspertin rəyində hansı məlumatlar əks etdirilir?

- yalnız ekspert tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar
- ekspert tərəfindən aparılan araşdırma, gəlidiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar
- ekspertiza zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan hallar və faktlar
- yalnız ekspert tərəfindən aparılan araşdırma
- yalnız ekspertin gəlidiyi nəticə

227 Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?

- nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına
- vergi orqanı tərəfindən ödənilir
- ödənilmir
- vergi ödəyicisi tərəfindən ödənilir
- yerli maliyyə idarəsi tərəfindən ödənilir

228 Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?

- tələbnamə tərtib edilir
- akt tərtib edilir
- arayış tərtib edilir
- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- protokol tərtib edilir

229 Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən hansı sənəd tərtib edilir?

- tələbnamə tərtib edilir
- akt tərtib edilir
- arayış tərtib edilir
- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- protokol tərtib edilir

230 Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvləri vergi ödəyicisi hansı müddət ərzində düzəltmək hüququ vardır?

- 45 gün
- 30 gün
- düzəliş etmək hüququ yoxdur
- 20 gün
- 10 gün

231 Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?

- 7 gün
- 5 gün
- 15 gün
- 10 gün
- dərhal

232 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır?

- 30 gün
- 10 gün
- 15 gün
- 5 gün
- 20 gün

233 Vergi yoxlamaları zamanı eyni şəxs vergi orqanları tərəfindən vergi ili ərzində neçə dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz?

- məhdudiyyət nəzərdə tutulmamışdır
- 1 dəfədən
- 4 dəfədən
- 3 dəfədən
- 2 dəfədən

234 Səyyar vergi yoxlaması zamanı müşahidəçi kimi kimlərin iştirakına yol verilmir?

- maliyyə orqanlarının vəzifəli şəxslərinin
- vergi orqanlarının vəzifəli şəxslərinin
- hüquq-mühafizə orqanı işçilərinin
- ədliyyə orqanlarının əməkdaşlarının
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların

235 Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı sənəd əsasında cəlb edilir?

- tələbnamə əsasında
- müqavilə əsasında
- məhkəmənin qərarı əsasında
- göndəriş əsasında
- mütəxəssisin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında

236 Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı orqanın qərarı əsasında dəvət olunur?

- ədliyyə orqanının
- səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının
- məhkəmənin
- yuxarı vergi orqanının
- Nazirlər Kabinetinin

237 Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?

- arayış
- protokol
- akt
- heç bir sənəd tərtib olunmur
- bildiriş

238 Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?

- vergi ödəyicisinin iş vaxtı
- zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
- gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
- saat 13.00-dan saat 14.00-dək olan müddətə
- mühasib məşğul olduğu müddətdə

239 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?

Mülki Prosessual Məcəllə

- Vergi Məcəlləsi ilə
- Gömrük Məcəlləsi ilə
- Cinayət Məcəlləsi ilə
- Mülki Məcəllə ilə

240 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən müəyyən edilmiş qaydada tələb edərsə, sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri neçə gün müddətində vergi orqanına təqdim etməlidir?

30 gün

- 5 gün
- 15 gün
- 10 gün
- 7 gün

241 Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?

dərhal

- 5 gündən
- 15 gündən
- məhdudiyyət qoyulmur
- 10 gündən

242 Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər hansı orqan tərəfindən müəyyən edilmişdir?

Ədliyyə Nazirliyi

- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi

243 Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

vergi yoxlaması protokolu ilə

- vergi yoxlaması aktı ilə
- bildirişlə
- arayışla
- rəsmiləşdirilmir

244 Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları hansı orqan tərəfindən müəyyən edilmişdir?

Maliyyə nazirliyi

- Nazirlər Kabineti
- Vergilər Nazirliyi
- Milli Məclis
- İqtisadi İnkişaf Nazirliyi

245 Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?

nazirlər kabinetinin

- vergi orqanının
- məhkəmənin

prokurorluğun
maliyyə orqanının

246 Növbəti səyyar vergi yoxlaması ildə təqvim ili ərzində neçə dəfədən çox olmayaraq keçirilir?

belə bir məhdudiyyət nəzərdə tutulmuşdur

- ☒ 1 dəfədən
- ☐ 2 dəfədən
- ☐ 3 dəfədən
- ☐ 2 ildən bir

247 Yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən müəyyən hallarda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti neçə gündən çox olmayan müddətdə uzadıla bilər?

- ☒ 90 gündən
- ☐ 30 gündən
- ☐ 20 gündən
- ☐ 60 gündən
- ☐ 15 gündən

248 Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?

- ☒ 60 günədək
- ☐ 90 günədək
- ☐ 30 günədək
- ☐ 60 günədək
- ☐ 31 günədək

249 Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz?

- ☒ 20 gün
- ☐ 30 gün
- ☐ 31 gün
- ☐ 15 gün
- ☐ məhdudiyyət yoxdur

250 Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir?

- ☐ vergi və maliyyə orqanlarının
- ☐ ədliyyə orqanlarının
- ☐ maliyyə orqanlarının
- ☐ dövlət xəzinədarlıq və statistika orqanlarının
- ☒ vergi orqanının

251 Səyyar vergi yoxlamasının neçə forması vardır?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 1.0
- ☒ 2.0
- ☐ 3.0

252 Növbədənəvvər səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

- ☐ 5 gün
- ☐ 30 gün
- ☐ 10 gün

15 gün

- bildiriş göndərilmir

253 Hansı hallarda xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər?

yuxarı vergi orqanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini ləğv etmədikdə
həmişə əsas götürülür
heç vaxt əsas götürülə bilməz

- vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olmadıqda
vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olduqda

254 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə göndərilən bildirişdə vergilərin hesablanmasına dair məlumatdan başqa daha hansı məlumatlar göstərməlidir?

heç bir əlavə məlumat göstərilmir
vergi ödəyicisinin və vergi orqanının hüquqları
yalnız Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ
yalnız vergi ödəyicisinin hüquqları

- Vergi orqanının qərarında hesablamanın səbəbləri və Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ

255 Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı hansı tədbirləri görə bilər?

dərhal növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinə başlanıla bilər
vergi ödəyicisinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edə bilər
dərhal maliyyə sanksiyası tətbiq edilir
heç bir tədbir görmək hüququ yoxdur

- vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər

256 Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları neşə iş günü ərzində təqdim etməlidir?

10 gün
2 iş günü
30 gün
5 gün

- 1 iş günü

257 Kameral vergi yoxlaması hansı müddət ərzində həyata keçirilir?

sənədlərin vergi orqanına təqdim edildiyi gündən 10 gün müddətində
vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 20 gün müddətində
sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün müddətində

- vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində
vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 30 gün müddətində

258 Kameral vergi yoxlaması harada keçirilir?

yoxlamayı keçirən əməkdaşın istəyi ilə istənilən yerdə
vergi ödəyicisinin obyektində
banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda

- yerlərə getmədən vergi orqanında
məlumat alındığı mənbədə

259 Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?

səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
 səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
 operativ vergi nəzarəti və xronometraj metodu ilə müşahidə
 operativ vergi nəzarəti və kameral vergi yoxlaması

- səyyar və kameral vergi yoxlamaları

260 Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 hesabat dövründə belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

maliyyə sanksiyası tətbiq edilmir

cəmi bir dəfə maliyyə sanksiyası tətbiq edilir

- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

261 Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda....

satıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında

maliyyə sanksiyası tətbiq edilmir

alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 10 faizi miqdarında

- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 100 faizi miqdarında

262 Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə.....

1000 manatdan çox olan hissəsinin 50 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

100 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 100 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

maliyyə sanksiyası tətbiq edilmir

10000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 10000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

- 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

263 Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?

tətbiq edilmir

20 faizi

10 faizi

- 40 faizi

50 faizi

264 Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala ikinci dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edili?

10 faizi

40 faizi

- 50 faizi
- tətbiq edilmir
- 20 faizi

265 Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə hansı miqdarda maliyyə sanksiyası tətbiq edilir?

- tətbiq edilmir
- 50 faizi
- 40 faizi
- 20 faizi
-) 10 faizi

266 Yeni xronometraj metodu ilə müşahidə keçirilməsi vergi ödəyicisi tərəfindən tələb edildikdə növbəti xronometraj metodu ilə müşahidə nə vaxt keçirilə bilər?

- yalnız növbəti dəfə isonuncu müşahidədən ən azı 3 ay keçdikdən sonra istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 2 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 6 ay keçdikdən sonra daha keçirilmir
- yalnız ildə bir dəfə keçirilir
- istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra

267 Xronometraj metodu ilə müşahidə neçə iş günü müddətində aparılır?

- 1 iş günündən çox olmayan müddətdə
- 30 iş günündən çox olmayan müddətdə
- 5 iş günündən çox olmayan müddətdə
-) 15 iş günündən çox olmayan müddətdə
- vergi ödəyicilərində xronometraj müşahidə aparılmır

268 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 10 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında

269 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında

270 Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
cəmi bir dəfə maliyyə sanksiyası tətbiq edilir
hesabat dövründə belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
maliyyə sanksiyası tətbiq edilmir

271 Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda....

- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 100 faizi miqdarında
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 10 faizi miqdarında
maliyyə sanksiyası tətbiq edilmir
- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
satıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında

272 Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə.....

- 10000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 10000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
maliyyə sanksiyası tətbiq edilmir
100 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 100 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
1000 manatdan çox olan hissəsinin 50 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
- 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

273 Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 40 faizi
50 faizi
tətbiq edilmir
20 faizi
10 faizi

274 Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala ikinci dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edili?

- 50 faizi
20 faizi
10 faizi
40 faizi
tətbiq edilmir

275 Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan

əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə hansı miqdarda maliyyə sanksiyası tətbiq edilir?

- 40 faizi
- 10 faizi
- tətbiq edilmir
- 50 faizi
- 20 faizi

276 Yeni xronometraj metodu ilə müşahidə keçirilməsi vergi ödəyicisi tərəfindən tələb edildikdə növbəti xronometraj metodu ilə müşahidə nə vaxt keçirilə bilər?

- daha keçirilmir
- istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra
- yalnız növbəti dəfə sonuncu müşahidədən ən azı 3 ay keçdikdən sonra
- istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 2 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 6 ay keçdikdən sonra
- yalnız ildə bir dəfə keçirilir

277 Xronometraj metodu ilə müşahidə neçə iş günü müddətində aparılır?

- 1 iş günündən çox olmayan müddətdə
- 15 iş günündən çox olmayan müddətdə
- 5 iş günündən çox olmayan müddətdə
- 30 iş günündən çox olmayan müddətdə
- vergi ödəyicilərində xronometraj müşahidə aparılmır

278 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 10 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında

279 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında

280 Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdən pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 60 faizi
- ☒ 50 faizi
- 25 faizi
- 40 faizi
- 100 faizi

281 Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya Məcəllədə göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında [vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər] dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə Vergi Məcəlləsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin və ya yük daşınmasına görə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 100 manat
- ☒ 40 manat
- 20 manat
- 50 manat
- 25 manat

282 Vergi Məcəlləsi ilə müəyyən edilən şəxsin təqsirini istisna edən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı?

- bu vergi orqanı tərəfindən müəyyən edilir
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilən faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır
- heç bir halda məsuliyyət daşımır
- bütün hallarda məsuliyyət daşıyır
- Vergi Məcəlləsi ilə müəyyən edilən maliyyə sanksiyalarının və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır

283 Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 60 faizi
- ☒ 50 faizi
- 20 faizi
- 40 faizi
- 100 faizi

284 Hansı hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir?

- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi
- ☒ vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsasların olması aşkar edildikdə
- vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
- vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
- vergi ödəyicisinin xahişi olduqda

285 Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir? 1. vergi ödəyicisi və ya vergi agentləri tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi 2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi 3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması 4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması

- 1, 2
- 1, 3, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 2, 4

286 Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?

- vergi ödəyicisinin vəzifəli şəxsinin təşəbbüsü olduqda
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması
- vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
- vergi ödəyicisinin xahişi olduqda
- vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə

287 Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları aşağıdakı hansı məsələlərdən azad etmir? 1. yalnız hesablanmış faizlərin ödənilməsindən 2. vergi öhdəliklərinin yerinə yetirilməsindən 3. vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən 4. yalnız tətbiq edilmiş maliyyə sanksiyalarından

- 1, 4
- 2, 3
- 3, 4
- 1, 3
- 1, 2

288 Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir? 1. onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi 2. inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması 3. vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti 4. yüngülləşdirici və ya ağırlaşdırıcı hallar

- 1, 2, 5
- 1, 2, 4
- 1, 3, 5
- 3, 4, 5
- 2, 3, 4

289 Vergi ödəyicisinin və vergi agentinin hansı sahələrdə yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır? 1. istənilən səhvləri 2. vergitutma obyektinin uçotunda 3. vergilərin ödənilməsində 4. vergilərin hesablanması 5. yol verilən səhvlərin müstəqil düzəldilməsi qadağandır

- 1, 2, 5
- 2, 3, 4
- 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 4

290 Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə

- buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyanın 2 mülki həcmdə vergi ödəyicisinə ödənilməlidir
- buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
- buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
- buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
- buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir

291 Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. nəzarət-kassa aparatının inventar nömrəsi 2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi 3. nəzarət-kassa aparatının markası və

zavod nömrəsi 4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi 5. vergi ödəyicisinin adı

- 1; 2; 3
- ☒ 2; 3; 5
- 1; 2; 5
- 1; 3; 4
- 1, 4, 5

292 Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. vergi ödəyicisinin adı 2. vergi ödəyicisinin VÖEN-i 3. vergi ödəyicisinin elektron imzası 4. vergi ödəyicisinin fəaliyyət növü 5. obyektin adı və yerləşdiyi ünvan

- 1, 3, 5
- ☒ 1; 2; 5
- 1; 3; 4
- 1; 2; 3
- 1; 4; 5

293 Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində aşağıdakı hansı məsələlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılır? 1. vergi ödəyicilərinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olması 2. vergi ödəyicilərinin ərazilərinə, binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla], habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi 3. sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi 4. ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi 5. aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması

- yalnız 1, 4, 5
- ☒ 1, 2, 3, 4, 5
- yalnız 1, 3, 5
- yalnız 1, 3, 4, 5
- yalnız 1, 2, 4

294 Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi orqanının əsaslandırılmış qərarında aşağıdakı hansı məlumatlar göstərilməlidir? 1. vergi ödəyicisinin yerləşdiyi ərazi 2. operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ [məsələlər] 3. operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] adları 4. vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] pasport məlumatları 5. vergi ödəyicilərinin yaşadığı ünvan

- 3; 5
- ☒ 1; 2; 3
- 1; 3; 4
- 2; 4; 5
- 1, 5

295 Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün aşağıdakılardan hansılar əsas götürülə bilər? 1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar 2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar 3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar 4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumat

- 2, 4, 5
- ☒ 1; 2; 5
- 2; 3; 4
- 1; 3; 5
- 1; 4; 5

296 Operativ vergi nəzarəti aşağıdakı hansı məsələləri əhatə edən vergi nəzarəti formasıdır? 1. "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla valyuta sərvətlərinin

ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi 4. valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalarda istifadəsinə lisenziyanın verilməsini təmin edilməsi 5. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi

- 1, 4, 5
- 1; 2; 3; 5
- 2; 3; 4
- 1; 2; 4
- 4; 5

297 Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir ? 1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması

- 3, 4, 5
- 1, 4, 5
- 1, 3, 5
- 1, 2, 4
- 1, 2, 3

298 Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından [aktlarından], vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən neçə gün müddətində baxılır?

- 5.0
- 30.0
- 15.0
- 60.0
- 10.0

299 Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən neçə ay müddətində verilir?

- 9 ay
- 3 ay
- 2 ay
- 1 ay
- 6 ay

300 Vergi ödəyicisinin vergilər üzrə borcu olmadıqda, vergi orqanları tərəfindən düzgün tutulmayan vergilərə, maliyyə sanksiyalarına, faizlərə və inzibati cərimələrin məbləğlərinə münasibətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur?

- vergi ödəyicisinin müraciətinə əsasən 30 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
- vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
- vergi orqanının məlumatına əsasən 45 gün müddətində gələcək ödənişlərin hesabına aid edilə bilər
- vergi ödəyicisinin müraciətinə əsasən 60 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
- vergi orqanının qərarına əsasən 45 gün müddətində geri qaytarılmalıdır

301 Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına-icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin neçə faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir?

- 40.0
- ☒ 50.0
- 20.0
- 3.0
- 60.0

302 Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz cari vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?

- bütün ötmüş müddətə, ancaq 2 ildən çox olmamaq şərti ilə
- ☒ bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə
- bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
- cari vergi ödənişlərinə faiz hesablanmır
- bütün ötmüş müddətə

303 Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin neçə faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?

- 40 faizi
- ☒ 100 faizi
- 200 faizi
- 50 faizi
- 25 faizi

304 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

- 1500 manat
- ☒ 1000 manat
- 5000 manat
- 100 manat
- 400 manat

305 Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 1000 manat
- ☒ 5000 manat
- 500 manat
- 50000 manat
- 50 manat

306 Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində üçüncü dəfə yol

verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 100 manat
- 1200 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 6000 manat
- 900 manat
- 800 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 6000 manat
- 400 manat

307 Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 100 manat
- 800 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 4000 manat
- 400 manat
- 1200 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 4000 manat
- 200 manat

308 Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvil ili il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 100 manat
- 400 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 2000 manat
- 800 manat
- 1200 manat vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər 2000 manat
- 200 manat

309 Vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 400.0
- 50 faizi
- 25 faizi
- 100 faizi
- 20 faizi

310 ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

- 20.0
- 10.0
- 50.0
- 40.0
- 100.0

311 Vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində nəyi ödəməmək hüququ vardır?

- vergi borcunu
- maliyyə sanksiyasını

inzibati cəriməni
əlavə hesablanmış vergi məbləğini
verginə

312 Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Milli Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin neçə faizində hesabdakı valyuta vəsaitini dondurur?

- 125.0
- ☒ 105.0
- 50.0
- 100.0
- 150.0

313 Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

- 1000 manat
- ☒ 400 manat
- 150 manat
- 200 manat
- 50 manat

314 Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün [ödəmə günü də daxil olmaqla] vergi ödəyicisinə müvafiq məbləğlərin neçə faizi miqdarında faiz ödənilir?

- 1 faizi
- ☒ 0,1 faizi
- 0,05 faizi
- 0,01 faizi
- 0,2 faizi

315 Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 75 manat
- ☒ 100 manat
- 40 manat
- 200 manat
- 50 manat

316 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?

- 5 il
- ☒ 3 il
- 2 il
- 1 il
- 4 il

317 Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?

vergi orqanının müəyyən etdiyi qaydada

- hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir
Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir
Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir

318 Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə hansı Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır?

- Mülki Məcəllə
Gömrük Məcəlləsi
Mülki-Prosessual Məcəlləsi
Vergi Məcəlləsi
Cinayət Məcəlləsi

319 Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi hansı orqanın üzərinə qoyulur?

- vergi ödəyicisinin
vergi orqanlarının
icra hakimiyyəti orqanlarının
maliyyə orqanlarının
hüquq-mühafizə orqanlarının

320 Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?

- yalnız maliyyə sanksiyaları və inzibati cərimələr
maliyyə sanksiyaları və faizlər
faizlər və inzibati cərimələr
maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr
maliyyə sanksiyaları və inzibati cərimələr

321 Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?

- Mülki Məcəllə
İnzibati Xəttər, Vergi Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə
yalnız İnzibati Xəttər və Vergi Məcəlləsi
yalnız İnzibati Xəttər Məcəlləsi
yalnız Vergi Məcəlləsi

322 Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan hansı qaydada ödənilir?

- vergi ödəyicisinin tələbi əsasında ödənilir
qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir
bütün hallarda ödənilir
heç bir halda ödənilmir
qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilir

323 Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümitsiz borclar vergi orqanları tərəfindən aşağıdakı göstərilən hansı hallarda silinə bilər? 1. Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda 2. Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə 3. vergi ödəyicisi iflasa uğramaq təhlükəsi ilə rastlaşdıqda 4. vergi ödəyicisinə təbii fəlakət və ya digər qarşısını alınmaz qüvvə nəticəsində böyük həcmdə ziyan dəydikdə

- 3, 4
- 1, 3
- 1, 4

- 1, 2
- 2, 4

324 Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən hansı işləri yerinə yetirməlidir? 1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda da hərracı baş tutmuş elan edir 2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir 3. satışın baş tutub-tutmadığını təsdiq edir 4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan sonadək davam etdirir 5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir

- 1, 3, 5
- 1, 4, 5
- 1, 3, 4
- 2, 4, 5
- 2, 3, 5

325 Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır? 1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda 2. özgəninkiləşdirdikdə 3. israf etdikdə 4. 1-ci və 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə 5. gizlədildikdə və ya dəyişdirildikdə

- 1, 3, 5
- 2, 3, 4
- 1, 3, 4
- 2, 3, 5
- 1, 4, 5

326 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır? 1. vergi bazasını 2. verginin elastikliyi 3. verginin miqyasını 4. vergi dərəcəsini 5. vergi güzəştlərini

- 2, 3, 5
- 2, 3, 4
- 1, 3, 5
- 3, 4, 5
- 1, 4, 5

327 Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər? 1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılması aşkar edildikdə 2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə 4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verildikdə 5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə

- 1, 3, 5
- 1, 2, 4
- A) 1, 3, 4
- 2, 3, 5
- 1, 4, 5

328 Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergi ödəyicisinin banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarından apardığı əməliyyatlar barədə məlumat almaq hüququ vardır? 1. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 2. gəlirlərin və xərclərin

uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 3. istənilən halda vergi orqanının təşəbbüsü ilə 4. mühasibat və hesabat sənədlərinin məhv olunması aşkar edildikdə 5. xronometraj metodu ilə müşahidə aparıldıqda

- 2, 3, 5
- 1, 2, 3
- 1, 3, 5
- 1, 2, 4
- 2, 4, 5

329 Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir? 1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 2. vergi dövrü əks olunmadıqda; 3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə 4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda 5. vergi ödəyicisinin vergi borcu olduqda

- 1, 3, 5
- 1, 2, 3
- 1, 3, 5
- 1, 2, 4
- 2, 3, 4

330 Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları

- 1, 3, 5
- 1, 2, 4, 5
- 2, 3, 4, 5
- 1, 3, 4
- 3, 4, 5

331 Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə] 3. səyyar vergi yoxlamanın aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə 4. vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda

- 3, 4, 5
- 1, 2, 4
- 1, 3, 4
- 2, 3, 5
- 1, 3, 5

332 Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır? 1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə 2. vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən sonra 5 gün müddətində əsas olmadan təqdim etmədikdə 3. səyyar vergi yoxlamanın aparılması zamanı sənədlər təqdim edilmədikdə 4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur 5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda

- 3, 4, 5
- 2, 3, 5
- 1, 4, 5
- 1, 3, 4
- 1, 3, 5

333 Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- ☐ mütəxəssislərin
- ☒ vergi ödəyicisinin yuxarı vergi orqanının sərbəst auditorun məhkəmənin

334 Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- ☐ mütəxəssislərin
- ☒ vergi orqanının vergi ödəyicisinin məhkəmənin sərbəst auditorun

335 Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?

- ☐ 2 gün
- ☒ 5 gün
- ☐ 3 gün
- ☐ 10 gün
- ☐ 1 gün

336 Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?

- ☐ vergi orqanının müəyyənləşdirdiyi yerdə
- ☒ vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə yalnız vergi ödəyicisində istənilər yerdə
- ☐ yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə

337 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində vergi ödəyicisinə qaytarılır?

- ☒ 45 gün
- ☐ 15 gün
- ☐ dərhal
- ☐ 30 gün
- ☐ 60 gün

338 Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?

- ☐ Dövlət Statistika Komitəsinə
- ☒ Maliyyə Nazirliyinə
- ☐ İqtisadi İnkişaf Nazirliyinə
- ☐ Nazirlər Kabinetinə
- ☐ Dövlət Gömrük Komitəsinə

339 Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra neçə il ərzində yenidən hesablamaq hüququ vardır?

15 il ərzində

- 3 il ərzində
- 5 il ərzində
- 1 il ərzində
- 10 il ərzində

340 Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?

- 1 ilədək
- 1 ayadək
- 9 ayadək
- 3 ayadək
- 6 ayadək

341 Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?

- vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt
- vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqəd müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə
- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə
- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə
- vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqəd müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə

342 Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?

- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün başlanğıcında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində

343 Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?

- maliyyə orqanı
- vergi orqanı
- hərracı təşkil edən şəxs
- vergi ödəyicisi
- məhkəmə icraçıları

344 Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ən yaxşı qiymət təklif etmiş
- ən yüksək qiymət təklif etmiş
- aldığının pulunu nağd ödəmiş
- ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]
- aldığının pulunu köçürmə ilə ödəmiş

345 Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir?

- vergi orqanı
- ixtisaslaşdırılmış təşkilat
- istənilən hüquqi şəxs
- məhkəmə icraçıları
- məhkəmə nəzarətçiləri

346 Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ən tez qiymət təklif etmiş alıcı
- ən yüksək qiymət təklif etmiş alıcı
- ən az qiymət təklif etmiş alıcı
- bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir
- ən optimal qiymət təklif etmiş şəxs

347 Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonra hansı müddət ərzində müvafiq büdcə hesabına depozitə qoyulur?

- 15 gündən gec olmayaraq
- sonrakı iş günündən gec olmayaraq
- 5 gündən gec olmayaraq
- 3 gündən gec olmayaraq
- 10 gündən gec olmayaraq

348 Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

- 1 faiz dərəcəsi ilə
- faiz hesablanmır
- 0,1 faiz dərəcəsi ilə
- 0,01 faiz dərəcəsi ilə
- 0,05 faiz dərəcəsi ilə

349 Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

- 1 faiz dərəcəsi ilə
- faiz hesablanmır
- 0,05 faiz dərəcəsi ilə
- 0,01 faiz dərəcəsi ilə
- 0,1 faiz dərəcəsi ilə

350 Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?

- 9 ayadək olan dövrədək hesablanmır
- faizlər hesablanmır
- 3 ayadək olan dövrədək hesablanmır
- 0,01 faiz dərəcəsi ilə hesablanır
- 6 ayadək olan dövrədək hesablanmır

351 Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?

- 1 aydan 1 ilədək
- 1 aydan 9 ayadək
- 1 aydan 3 ayadək
- 1 aydan 6 ayadək
- 1 aydan 1 ilədək

352 Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?

- 5 gün
- 30 gün
- 10 gün

müddət müəyyən olunmayıb
15 gün

353 Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?

- ☐ 2 il
- ☒ 5 il
- ☐ 1 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 3 il

354 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?

- ☐ 2 il
- ☒ 3 il
- ☐ 1 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 5 il

355 Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il ərzində tutmaq hüququna malikdirlər?

- ☐ 2 il
- ☒ 5 il
- ☐ 1 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 3 il

356 Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?

- ☒ müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir
- ☐ müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir
- ☐ heç bir tədbir görülmür
- ☐ inzibati qaydada cərimə edilir
- ☐ əmlakı siyahıya alınır

357 Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

- ☐ vergi orqanının müəyyən etdiyi qaydada
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- ☐ Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada
- ☐ Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada
- ☐ Vergi ödəyicisinin xahişinə əsasən

358 Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilir?

- ☐ şikayət etmə qaydası
- ☒ verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
- ☐ verginin ödənilməsi yer və üsul
- ☐ verginin hesablanmasına əsas olmuş hallar
- ☐ vergi ödəyicisinin adı və ya obyektin adı

359 Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilir?

verginin hesablanmasına əsas olmuş hallar

- tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği
verginin ödənilmə müddətləri
vergi ödəyicisinin adı və ya obyektin adı
verginin ödənilmə yeri və üsul

360 Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

- vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən
ləğv etmə komissiyası tərəfindən
digər şəxslər tərəfindən
öhdəlik yerinə yetirilmir
öhdəlik bağışlanır

361 Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

- vergi ödəyicisinin xahişi olduqda
vergilər ödənildikdə
vergi ödəyicisi olan fiziki şəxs köçdükdə
vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
hüquqi şəxs müflis olduqda

362 Vergi öhdəliyi nədir?

- vergitutma bazasını müəyyənləşdirmək
vergi hesablamaq vəzifəsi
vergi bəyannaməsi vermək vəzifəsi
verginin [o cümlədən cari vergi ödəməsinə], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək
vergi ödəyicisinin vergitutma obyekti

363 Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

- ƏDV və aksiz
gəlir vergisi və mənfəət vergisi
mənfəət vergisi və əlavə dəyər vergisi
gəlir vergisi və mədən vergisi
sədləşdirilmiş vergi və əmlak vergisi

364 Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

- səyyar vergi yoxlaması başlanan zaman
səyyar vergi yoxlamasının başladığı günədək
dəqiqləşdirməyə icazə verilmir
istənilən vaxt
növbəti hesabat verilənədək

365 Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

- Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına
Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına
Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına

366 Əlaqəli məlumat əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

- vergi orqanının məqbul hesab etdiyi hallarda
əlaqəli məlumat əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə
mənbəyi məlum olmayan məlumatlar daxil olduqda

əlaqəli məlumat əsasən hesablanmış vergilər yenidən hesablanmır
vergi ödəyicisinin xahişi olduqda

367 Muzdlarla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumat əsasən hesablamaq mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, gəlir vergisi necə hesablanır?

- əldə edilən istənilən məlumat əsasında
- ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında gəlir vergisi hesablanmır
- vergi ödəyicisinin məlumatı əsasında
- ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı əsasında

368 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

- maliyyə orqanlarının məlumatları əsasında
- analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında
- kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında
- statistika orqanlarının məlumatları əsasında
- əldə edilən istənilən məlumat əsasında

369 Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?

- xəbərdarlıq
- bildiriş
- heç nə göndərmir
- məlumat
- üzləşmə aktı

370 Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?

- 5 gün
- dərhal
- 3 gün
- 2 gün
- 10 gün

371 Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?

- 10 gün müddətində
- sərəncam daxil olan gün
- 30 gün müddətində
- 5 gün müddətində
- 90 gün müddətində

372 Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?

- yalnız milli valyutada olan hesablarına
- yalnız hesablaşma hesabına
- yalnız valyuta hesabına
- milli və ya xarici valyutada cari və ya digər hesablarında
- yalnız digər hesablarına

373 Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?

15 gün ərzində

- sərəncam qaytarılmır
- 60 gün ərzində
- 30 gün ərzində
- 90 gün ərzində

374 Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?

- dərhal
- 5 gün müddətində
- məhdudiyyət qoyulmur
- 3 gün müddətində
- 2 gün müddətində

375 Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümitsiz borclar vergi orqanları tərəfindən aşağıdakı göstərilən hansı hallarda silinə bilər? 1. Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda 2. Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə 3. vergi ödəyicisi iflasa uğramaq təhlükəsi ilə rastlaşdıqda 4. vergi ödəyicisinə təbii fəlakət və ya digər qarşısıalınmaz qüvvə nəticəsində böyük həcmdə ziyan dəydikdə

- 1, 3
- 1, 2
- 3, 4
- 2, 4
- 1, 4

376 Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən hansı işləri yerinə yetirməlidir? 1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda da hərracı baş tutmuş elan edir 2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir 3. satışın baş tutub-tutmadığını təsdiq edir 4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan sonadək davam etdirir 5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir

- 1, 3, 5
- 2, 3, 5
- 2, 4, 5
- 1, 3, 4
- 1, 4, 5

377 Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır? 1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda 2. özgəninkiləşdirdikdə 3. israf etdikdə 4. 1-ci və 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə 5. gizlədildikdə və ya dəyişdirildikdə

- 1, 3, 5
- 2, 3, 5
- 1, 3, 4
- 2, 3, 4
- 1, 4, 5

378 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır? 1. vergi bazasını 2. verginin elastikliyi 3. verginin miqyasını 4. vergi dərəcəsini 5. vergi güzəştlərini

- 1, 3, 5
- 1, 4, 5
- 2, 3, 5

2, 3, 4
3, 4, 5

379 Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər? 1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılması aşkar edildikdə 2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə 4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verildikdə 5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə

- 2, 3, 5
- 1, 2, 4
- 1, 3, 5
- 1, 4, 5
- 1, 3, 4

380 Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergi ödəyicisinin banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarından apardığı əməliyyatlar barədə məlumat almaq hüququ vardır? 1. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 2. gəlirlərin və xərclərin uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 3. istənilən halda vergi orqanının təşəbbüsü ilə 4. mühasibat və hesabat sənədlərinin məhv olunması aşkar edildikdə 5. xronometraj metodu ilə müşahidə aparıldıqda

- 2, 3, 5
- 1, 2, 4
- 1, 3, 5
- 1, 2, 3
- 2, 4, 5

381 Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir? 1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 2. vergi dövrü əks olunmadıqda; 3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə 4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda 5. vergi ödəyicisinin vergi borcu olduqda

- 1, 3, 5
- 1, 2, 4
- 1, 3, 5
- 1, 2, 3
- 2, 3, 4

382 Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları

- 1, 3, 5
- 1, 2, 4, 5
- 2, 3, 4, 5
- 1, 3, 4
- 3, 4, 5

383 Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə] 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə

təqdim edildikdə 4. vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda

- 3, 4, 5
- 1, 2, 4
- 1, 3, 4
- 2, 3, 5
- 1, 3, 5

384 Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır? 1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə 2. vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən sonra 5 gün müddətində əsas olmadan təqdim etmədikdə 4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur 5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə

- 3, 4, 5
- 2, 3, 5
- 1, 4, 5
- 1, 3, 4
- 1, 3, 5

385 Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- mütəxəssislərin
- vergi ödəyicisinin
- yuxarı vergi orqanının
- sərbəst auditorun
- məhkəmənin

386 Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- mütəxəssislərin
- məhkəmənin
- vergi ödəyicisinin
- vergi orqanının
- sərbəst auditorun

387 Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?

- 10 gün
- 3 gün
- 2 gün
- 1 gün
- 5 gün

388 Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?

- yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
- vergi orqanının müəyyənləşdirdiyi yerdə
- vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
- yalnız vergi ödəyicisində
- istənilər yerdə

389 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində vergi ödəyicisinə qaytarılır?

- 30 gün
- 15 gün
- dərhal
- 60 gün
- 45 gün

390 Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?

- Nazirlər Kabinetinə
- Dövlət Statistika Komitəsinə
- Dövlət Gömrük Komitəsinə
- İqtisadi İnkişaf Nazirliyinə
- Maliyyə Nazirliyinə

391 Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra neçə il ərzində yenidən hesablamaq hüququ vardır?

- 5 il ərzində
- 1 il ərzində
- 3 il ərzində
- 15 il ərzində
- 10 il ərzində

392 Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?

- 3 ayadək
- 1 ilədək
- 6 ayadək
- 9 ayadək
- 1 ayadək

393 Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?

- vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqədək müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə
- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə
- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə
- vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt
- vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqədək müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə

394 Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?

- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün başlanğıcında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün

395 Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?

- hərracı təşkil edən şəxs
- vergi ödəyicisi

- maliyyə orqanı
- məhkəmə icraçıları
- vergi orqanı

396 Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]
- ən yaxşı qiymət təklif etmiş
- aldığı üçün pulunu köçürmə ilə ödəmiş
- ən yüksək qiymət təklif etmiş
- aldığı üçün pulunu nağd ödəmiş

397 Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir?

- məhkəmə icraçıları
- vergi orqanı
- məhkəmə nəzarətçiləri
- ixtisaslaşdırılmış təşkilat
- istənilən hüquqi şəxs

398 Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ən tez qiymət təklif etmiş alıcı
- bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir
- ən az qiymət təklif etmiş alıcı
- ən yüksək qiymət təklif etmiş alıcı
- ən optimal qiymət təklif etmiş şəxs

399 Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonra hansı müddət ərzində müvafiq büdcə hesabına depozitə qoyulur?

- 15 gündən gec olmayaraq
- sonrakı iş günündən gec olmayaraq
- 5 gündən gec olmayaraq
- 3 gündən gec olmayaraq
- 10 gündən gec olmayaraq

400 Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

- 1 faiz dərəcəsi ilə
- faiz hesablanmır
- 0,1 faiz dərəcəsi ilə
- 0,01 faiz dərəcəsi ilə
- 0,05 faiz dərəcəsi ilə

401 Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

- 1 faiz dərəcəsi ilə
- faiz hesablanmır
- 0,05 faiz dərəcəsi ilə
- 0,01 faiz dərəcəsi ilə
- 0,1 faiz dərəcəsi ilə

402 Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?

- ☐ 9 ayadək olan dövrədək hesablanmır
- ☒ faizlər hesablanmır
- ☐ 3 ayadək olan dövrədək hesablanmır
- ☐ 0,01 faiz dərəcəsi ilə hesablanır
- ☐ 6 ayadək olan dövrədək hesablanmır

403 Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?

- ☐ 1 aydan 1 ilədək
- ☒ 1 aydan 9 ayadək
- ☐ 1 aydan 3 ayadək
- ☐ 1 aydan 6 ayadək
- ☐ 1 aydan 1 ilədək

404 Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?

- ☐ 5 gün
- ☒ 30 gün
- ☐ 10 gün
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 15 gün

405 Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?

- ☐ 2 il
- ☒ 5 il
- ☐ 1 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 3 il

406 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?

- ☐ 2 il
- ☒ 3 il
- ☐ 1 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 5 il

407 Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il ərzində tutmaq hüququna malikdirlər?

- ☐ 2 il
- ☒ 5 il
- ☐ 1 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 3 il

408 Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?

heç bir tədbir görülmür

- müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir
əmlakı siyahıya alınır
müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir
inzibati qaydada cərimə edilir

409 Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

- vergi orqanının müəyyən etdiyi qaydada
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada
Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada
Vergi ödəyicisinin xahişinə əsasən

410 Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilir?

- şikayət etmə qaydası
verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
verginin ödənilmə yeri və üsul
verginin hesablanmasına əsas olmuş hallar
vergi ödəyicisinin adı və ya obyektin adı

411 Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilir?

- verginin hesablanmasına əsas olmuş hallar
tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği
verginin ödənilmə müddətləri
vergi ödəyicisinin adı və ya obyektin adı
verginin ödənilmə yeri və üsul

412 Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

- vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən
ləğv etmə komissiyası tərəfindən
digər şəxslər tərəfindən
öhdəlik yerinə yetirilmir
öhdəlik bağışlanır

413 Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

- vergi ödəyicisinin xahişi olduqda
vergilər ödənildikdə
vergi ödəyicisi olan fiziki şəxs köçdükdə
vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
hüquqi şəxs müflis olduqda

414 Vergi öhdəliyi nədir?

- vergitutma bazasını müəyyənləşdirmək
verginin [o cümlədən cari vergi ödəməsinə], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək
vəzifəsi
vergi bəyannaməsi vermək vəzifəsi
vergi hesablamaq vəzifəsi
vergitutma obyekti

415 Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

- ƏDV və aksiz
gəlir vergisi və mənfəət vergisi

mənfəət vergisi və əlavə dəyər vergisi
gəlir vergisi və mədən vergisi
sədləşdirilmiş vergi və əmlak vergisi

416 Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

- səyyar vergi yoxlaması başlanan zaman
- səyyar vergi yoxlamasının başladığı günədək
- dəqiqləşdirməyə icazə verilmir
- istənilən vaxt
- növbəti hesabat verilənədək

417 Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

- Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına
- Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına

418 Əlaqəli məlumat əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

- vergi orqanının məqbul hesab etdiyi hallarda
- əlaqəli məlumat əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə
- mənbəyi məlum olmayan məlumatlar daxil olduqda
- əlaqəli məlumat əsasən hesablanmış vergilər yenidən hesablanmır
- vergi ödəyicisinin xahişi olduqda

419 Muzdlarla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumat əsasən hesablamaq mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, gəlir vergisi necə hesablanır?

- əldə edilən istənilən məlumat əsasında
- ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında
- gəlir vergisi hesablanmır
- vergi ödəyicisinin məlumatı əsasında
- ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı əsasında

420 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

- maliyyə orqanlarının məlumatları əsasında
- analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında
- kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında
- statistika orqanlarının məlumatları əsasında
- əldə edilən istənilən məlumat əsasında

421 Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?

- xəbərdarlıq
- bildiriş
- heç nə göndərmir
- məlumat
- üzləşmə aktı

422 Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?

5 gün

10 gün

2 gün

3 gün

☒ dərhal

423 Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?

10 gün müddətində

5 gün müddətində

30 gün müddətində

☒ sərəncam daxil olan gün

90 gün müddətində

424 Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?

yalnız valyuta hesabına

milli və ya xarici valyutada cari və ya digər hesablarında

yalnız milli valyutada olan hesablarına

yalnız digər hesablarına

☒ yalnız hesablaşma hesabına

425 Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?

15 gün ərzində

30 gün ərzində

60 gün ərzində

☒ sərəncam qaytarılmır

90 gün ərzində

426 Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?

dərhal

3 gün müddətində

məhdudiyyət qoyulmur

☒ 5 gün müddətində

2 gün müddətində

427 Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən [Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla] mənfəət vergisi tutulurmu?

Ödəmə mənbəyində 14 faiz

☒ Vergi tutulmur

Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur

25 faiz dərəcəsi ilə vergi tutulur

Xərclər çıxılmadan vergi tutulur

428 Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur?

Ödəmə mənbəyində 14 faiz

☒ Vergi tutulmur

Xərclər çıxıldıqdan sonra

Ödəmə mənbəyində

Müstəsna hallarda

429 Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa digər gəlirləri hansı dərəcə ilə mənfəət vergisinə cəlb olunur?

- 14 faiz
- vergi tutulmur
- 15 faiz
- 22 faiz
- 10 faiz

430 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- 0.18
- 0.25
- 0.3
- 0.22
- 0.2

431 Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət [gəlir] vergisinə necə cəlb olunur?

- Ödəmə mənbəyində 12 faiz dərəcə ilə vergiyə cəlb olunur
- Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur
- Vergiyə cəlb edilmir
- Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
- Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur

432 Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir?

- gəlir və xərcləri
- mənfəəti
- ümumi dövryyəsi
- ümumi gəliri
- yalnız aldığı dividend və faizlərin məbləği

433 Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir?

- Rezident və qeyri–rezident fiziki şəxslər
- Rezident və qeyri–rezident müəssisələr
- Rezident və qeyri–rezident müəssisələr, fiziki şəxslər
- Yalnız rezident müəssisələr
- Rezident müəssisələr və fiziki şəxslər

434 Aşağıdakı hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 2. I və II qrup müharibə əlilləri 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa] 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəli

- 2, 3, 5
- 1, 4, 5
- 2, 3, 4
- 1, 3, 5
- 2, 4, 5

435 Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı maddəli işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- 200 manatdan çox olan hissəsindən

- 400 manatdan çox olan hissəsindən vergi tutulur
gəlirin 50 faizi vergiyə cəlb olunur
vergi tutulmur
gəlirin tam məbləği vergiyə cəlb olunur

436 Müharibə veteranı adı almış şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirin hansı məbləğindən vergi tutulur?

- 200 manatdan çox olan hissəsindən
400 manatdan çox olan hissəsindən
gəlirin 50 faizindən
şərti maliyyə vahidinin 300 mislindən çox olan hissəsindən
bütün məbləğdən vergi tutulmur

437 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?

- 1000 manatdan çox olan hissəsindən
400 manatdan çox olan hissəsindən
vergi tutulmur
gəlirin 50 faizindən vergi tutulur
200 manatdan çox olan hissəsindən

438 Müharibə əlillərinin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- 1000 manatdan çox olan hissəsindən
400 manatdan çox olan hissəsindən
gəlirin 30 faizi vergiyə cəlb olunur
bütün məbləğdən vergi tutulmur
100 manatdan çox olan hissəsindən

439 Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?

- mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
vergidən azaddır
tam məbləğdə vergi tutulur
1000 manatdan çox olan hissəsindən vergi tutulur
birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur

440 Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?

- mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatların 4000 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatların şərti maliyyə vahidinin 2000 mislindən çox olan hissəsindən vergi tutulur
vergi tutulmur
mükafatın 35 faizi vergiyə cəlb olunur

441 Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?

- əşya şəklində olan mükafatın 20000 manatdan çox olan hissəsindən vergi tutulur
əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatın 50 faizi vergiyə cəlb olunur
əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur

442 Şəhər və rayon yarışlarında və müsabiqələrində pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?

- mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
- mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
- mükafatın tam məbləği vergiyə cəlb olunur
- mükafatın 50 faizi vergiyə cəlb olunur
- mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur

443 Aşağıdakı hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir? 1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir 2. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir [təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə] — əmək haqqından başqa. 3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir 4. əmlakın icarəyə verilməsindən gəlir 5. faiz gəliri

- 2, 4, 5
- 1, 3, 4
- 1, 3, 5
- 2, 3, 4
- 1, 4, 5

444 Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq. 4. dividend 5. işçinin xərclərinin əvəzi ödənilmədiyi halda, ödənen vəsaitin məbləği

- 1, 3, 5
- 1, 3, 4
- 2, 3, 4
- 1, 4, 5
- 2, 4, 5

445 Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- dividend gəliri
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
- əmlakın icarəyə verilməsindən gəlir
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq

446 Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- dividend gəliri
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
- faiz gəliri
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- heç biri

447 Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- dividend gəliri
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
- əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- faiz gəliri

448 Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansı gəlirlərdən ibarətdir?

ümumi və xüsusi gəlirlərdən

- sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən yalnız qeyri- sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən belə bir bölgü nəzərdə tutulmayıb

449 İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin [müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aiddirmi?

vergi tutulan gəlirə aiddir

- vergi tutulan gəlirə aid deyildir sahibkarlıq fəaliyyətindən gəlirə aiddir qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərə aiddir

450 Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödənilmədiyi halda ödənen vəsaitin məbləği 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda, həmin borcun və ya öhdəliyin məbləği 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları 5. dividend

1, 3, 5

- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 3
- 3, 4, 5

451 İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ muzdlu işlə əlaqədar alınan gəlirdir?

bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin hasili

- bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq bu halda muzdlu işlə əlaqədar gəlir yaranmır ssudanın tam məbləği) bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi

452 Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1. muzdlu işlə əlaqədar əldə edilən gəlir 2. faktiki ezamiyyə xərcləri 3. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər

1, 3, 5

- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 3
- 3, 4, 5

453 Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir?

digər ölkələrdə əldə etdiyi gəlirləri

- daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə yalnız Azərbaycan Respublikasının hüddudlarından kənarda əldə etdiyi gəlirləri üzrə

bütün gəlirləri üzrə

daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirləri üzrə

454 Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir?

vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğin cəmindən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir.

- vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

455 Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?

vergi ödəyicisinin gündüz təhsil alan 20 yaşı olan uşağı

- vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı
- vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı
vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
vergi ödəyicisinin 17 yaşlı uşağı

456 Müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri gəlir vergisinə hansı qaydada cəlb olunur?

uduşların dəyəri çıxılmaqla qalan məbləğin 50 faizi vergiyə cəlb olunur

14 faiz dərəcə ilə vergiyə cəlb olunur

uduşların dəyəri çıxılmaqla qalan məbləğin 25 faizi vergiyə cəlb olunur

- gəlir vergisindən azaddır
- tam məbləğdə vergiyə cəlb olunur

457 Vergi ödəyicisinin azı neçə il yaşadığı əsas yaşayış yeri olan daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən azaddır?

4 il

- 3 il
- 5 il
2 il
1 il

458 Fiziki şəxsin əsas iş yerində hər hansı müddətli işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?

minimum əmək haqqının 2 misli

- ölkə üzrə yaşayış minimumunun 12 misli
- minimum əmək haqqının 12 misli
360 manat
heç bir güzəşt tətbiq olunmur

459 Fiziki şəxsin əsas iş yerində hər hansı müddətli işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?

minimum əmək haqqının 1 misli

- ölkə üzrə yaşayış minimumunun 1 misli
- heç bir güzəşt tətbiq olunmur
minimum əmək haqqının 12 misli
30 manat

460 Hədiyyə və maddi yardım vergi ödəyicisi olan fiziki şəxsin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən vergi tutulur?

- hədiyyə və maddi yardımın 20000 manatdan artıq olan hissəsindən vergidən azaddır
- hədiyyə və maddi yardımın 1000 manatdan artıq olan hissəsindən
- hədiyyə və maddi yardımın 10000 manatdan artıq olan hissəsindən
- hədiyyə və maddi yardımın tam məbləğindən

461 Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilmiş maddi yardımın dəyərinin hansı hissəsi gəlir vergisindən azaddır?

- 1000 manatadək olan hissəsi
- 2000 manatadək olan hissəsi
- 20000 manatadək olan hissəsi
- 5000 manatadək olan hissəsi
- 10000 manatadək olan hissəsi

462 Miraslar vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?

- 20000 manatdan çox olan hissəsindən vergidən azaddır
- 200 manatdan çox olan hissəsindən
- 2000 manatdan çox olan hissəsindən
- şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən

463 Hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur?

- 10000 manatdan çox olan hissəsindən
- 1000 manatdan çox olan hissəsindən
- 2000 manatdan çox olan hissəsindən
- tam məbləğindən
- 20000 manatdan çox olan hissəsindən

464 Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur?

- 20000 manatdan çox olan hissəsindən
- 2000 manatdan çox olan hissəsindən
- maddi yardım məbləğinin 50 faizindən
- maddi yardımın tam məbləğindən
- şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən

465 Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

- 20 faiz
- gəlir vergisindən azaddır
- 14 faiz
- 12 faiz
- 35 faiz

466 İki və ya daha çox yerdə muzzla işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir?

- hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir
- hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir

əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir
 ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir
 hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir

467 Əmanətlərin Sığortalanması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- ☐ 25 faiz
- ☒ vergi tutulmur
- ☐ 10 faiz
- ☐ 35 faiz
- ☐ 22 faiz

468 Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir?

- ☐ 2000 manatdan artıq olan hissəsindən vergi tutulur
- ☒ vergiyə cəlb edilmir
- ☐ 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir
- ☐ 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
- ☐ 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur

469 Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətdən gəlir vergisi hansı qaydada tutulur?

- ☐ 55 manatdan çox olan hissəsindən
- ☐ 50 faizi vergiyə cəlb olunur
- ☒ ümumi qaydada vergiyə cəlb olunur
- ☐ vergi tutulmur
- ☐ 2000 manatdan çox olan hissəsindən

470 Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur?

- ☐ 14 faiz
- ☒ gəlir vergisindən azaddır
- ☐ 25 faiz
- ☐ 12 faiz
- ☐ 10 faiz

471 İllik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- ☐ 25 faiz
- ☒ 14 faiz
- ☐ 4200manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
- ☐ 35 faiz
- ☐ 4200 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi

472 İllik gəlirinin məbləği 30.000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ?

- ☐ 35 faiz
- ☒ 25 faiz
- ☐ 30 faiz
- ☐ 20 faiz
- ☐ 45 faiz

473 Aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

350 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi

● 14 faiz

350 manat + 1000 manatdan çox olan məbləğin 25 faizi

35 faiz

350 manat + 1000 manatdan çox olan məbləğin 20 faizi

474 Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?

35 faiz

● 25 faiz

20 faiz

14 faiz

30 faiz

475 Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

icarə haqqı

● muzzdlu işlə əlaqədar ödənilən əmək haqqı

faiz gəliri

royalti

dividend

476 Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir?

digər gəlirə

● gəlirə daxil deyildir

muzzdlu işlə əlaqədar alınan gəlirə

sahibkarlıq fəaliyyətindən gəlirə

qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

477 İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir?

digər gəlirə

● muzzdlu işlə əlaqədar alınan gəlirə

sahibkarlıq fəaliyyətindən gəlirə

gəlirə aid deyildir

qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

478 İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir?

digər gəlirə

● muzzdlu işlə əlaqədar alınan gəlirə

qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

sahibkarlıq fəaliyyətindən gəlirə

həmin məbləğ vergi tutulan gəlirə aid edilmir

479 Hansı gəlir muzzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir?

işə götürən tərəfindən ödənilən sığorta haqları

● faiz gəliri

işə götürən tərəfindən verilən maddi yardım

əmək haqqı

muzzdlu işdən alınan hər hansı ödəmə və ya fayda

480 Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

digər ölkələrdə əldə etdiyi gəlir

- Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir
Azərbaycan Respublikası mənbələrindən və Respublika hüdudlarından kənarda əldə edilən gəlir.
Azərbaycan Respublikasından kənarda əldə edilən gəlir
rezidenti olduğu ölkədə əldə etdiyi gəlir

481 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- fiziki və hüquqi şəxslər
- rezident və qeyri-rezident fiziki şəxslər
yalnız qeyri-rezident fiziki şəxslər
yalnız rezident fiziki şəxslər
fərdi sahibkarlar

482 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisində aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş faiz hansı qaydada [müddətdə] tətbiq edilir?

- 5 aydan çox olmamaq şərti ilə
- 6 aydan çox olmamaq şərti ilə
- 2 ildən çox olmamaq şərti ilə
- 3 aydan çox olmamaq şərti ilə
- 1 ildən çox olmamaq şərti ilə

483 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisi tərəfindən mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür?

- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,01 faizi məbləğində faiz tutulur
- vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur
- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
- heç bir məsuliyyət tədbiri görülmür

484 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra hansı müddətdə cari vergi ödəmələrini [mənfəət, gəlir] aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər?

- 20 gün müddətində
- 1 ay müddətində
- 10 gün müddətində
- 7 gün müddətində
- 15 gün müddətində

485 Aşağıda göstərilən hansı şəxslər [vergi agentləri] ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar ? 1. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə [işlərə] görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar 2. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, icarə haqqı ödəyən fiziki şəxslər 3. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar 4. dövlət sosial təminat sistemi vasitəsilə pensiyalar ödəyən şəxslər 5. digər şəxslərə pensiya ödəyən fiziki şəxslər və ya sahibkarlar

- 2, 4, 5
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 5
- 3, 4, 5

486 Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilərmi?

bəyannamə verə bilməz

bəyannamə verə bilər, lakin vəsaitlərin qaytarılması haqqında tələb irəli sürə bilməz

Maliyyə Nazirliyinin razılığı ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər

yalnız Vergilər Nazirliyinin icazəsi ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər

- bəyannamə verə bilər

487 Vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırdıqda hesabat dövrü hansı dövrü əhatə edir?

vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün sonuna qədər olan dövrü

vergi ilinin əvvəlindən sonuna qədər olan dövrü

vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı ayın sonuna qədər olan dövrü

vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün əvvəlinə qədər olan dövrü

- vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü

488 Aşağıda göstərilən hansı vergi ödəyiciləri vergi orqanına bəyannamə verirlər ? 1. mizdlu işlə əlaqədar olaraq gəlir əldə edən fiziki şəxslər 2. rezident müəssisələr 3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər 4. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər 5. avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri

3, 4, 5

1, 2, 3

1, 3, 5

1, 4, 5

- 2, 3, 4

489 Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır ? 1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması 3. hüquqi şəxsin ləğvi 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi 5. ayırma yolu ilə yeni şəxs yaradılması

1, 3, 5

1, 2, 3

2, 3, 4

- 1, 2, 5

1, 4, 5

490 Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu halda 2. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olduğu halda 3. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda 4. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda 5. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin 75 faizindən aşağı olduğu halda

1, 3, 5

1, 2, 3

2, 3, 5

- 3, 4, 5

1, 2, 4

491 Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıq olduğu halda 2. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən az olduğu halda 3. icarəyə

götürülən əmlak icarəçi üçün sifarişlə hazırlandığı və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilmədiyi halda 4. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulmadığı halda 5. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda

2, 4, 5

1, 3, 4

1, 3, 5

3, 4, 5

● 1, 2, 3

492 Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır?

ödəmə tapşırığının banka təqdim edildiyi vaxt

- müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxt işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyinin yarandığı vaxt müqavilə ilə nəzərdə tutulduğu vaxt istənilən vaxt

493 Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin: 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər 3. dövrüyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər 4. fərdi istehlaka çəkilən xərclər 5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər

1, 3, 5

● 1, 2, 4

3, 4, 5

1, 2, 3

2, 4, 5

494 Hüquqi şəxslər mənfəət vergisi bəyannaməsini nə vaxt vergi orqanına təqdim edirlər?

hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq

- hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq

495 Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər?

hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq

- hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq

496 Rezident fiziki şəxslər illik gəlir vergisi bəyannaməsini nə vaxt təqdim edirlər?

hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq

- hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq

497 Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?

ödəmənin həyata keçirildiyi vaxt

- xərcin faktiki çəkildiyi vaxt
- öhdəliyin yarandığı vaxt
- gəlirin faktiki əldə edildiyi vaxt
- vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt

498 Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentin xeyrinə köçürülən məbləğdən neçə faiz dərəcəsi ilə vergi tutulur?

- 12 faiz
- 10 faiz
- vergi tutulmur
- 27 faiz
- 5 faiz

499 Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə xidməti həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- 12 faiz
- 6 faiz
- 5 faiz
- 4 faiz
- 15 faiz

500 Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikası ərazisindəki daimi nümayəndəliyə aid olmayan gəlirindən hansı qaydada vergi tutulur?

- ödəmə mənbəyində xərclər çıxılmaqla vergi tutulur
- ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur
- ilin sonunda bəyannamə təqdim edilir və ümumi qaydada vergi hesablanır
- gəlirdən xərclər çıxılmaqla vergi tutulur
- vergi tutulmur

501 Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur?

- 14 faiz
- 10 faiz
- 5 faiz
- 15 faiz
- 12 faiz

502 Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- 20 faiz
- 14 faiz
- 10 faiz
- 15 faiz
- vergi tutulmur

503 İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur ?

- 20 faiz
- ödəmə mənbəyində vergi tutulmur
- 14 faiz
- ümumi qaydada vergi tutulur
- 10 faiz

504 Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- 20 faiz
- ☒ 14 faiz
- vergi tutulmur
- 22 faiz
- 15 faiz

505 Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur?

- 5 faiz
- 14 faiz
- 15 faiz
- 24 faiz
- ☒ 10 faiz

506 Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi neçə ilədək davam edən sonrakı dövrlərə keçirilir?

- 4 ilədək
- 2 ilədək
- 3 ilədək
- ☒ 5 ilədək
- 1 ilədək

507 Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?

- 5.0
- 1.0
- 2.0
- ☒ 3.0
- 3.0

508 Ödənilmiş maliyyə sanksiyaları hansı qaydada gəlirdən çıxılır?

- 50 faiz məbləğində gəlirdən çıxılır
- tam məbləğdə gəlirdən çıxılır
- 20 faiz məbləğində gəlirdən çıxılır
- vergi tutulan mənfəətin azaldılmasına aid edilir
- ☒ gəlirdən çıxılmır

509 Aşağıdakı hansı vergilərin gəlirdən çıxılmasına yol verilmir ?

- gəlir vergisi və əmlak vergisinin
- torpaq vergisi və mənfəət vergisinin
- yol vergisi və akcizlərin
- mədən vergisi və ƏDV-nin
- ☒ gəlir vergisi və mənfəət vergisinin

510 Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir?

- ilin sonuna qalıq dəyərinin 2 %
- ilin sonuna qalıq dəyərinin 3 %
- ilin sonuna qalıq dəyərinin 7 %
- ☒ ilin sonuna qalıq dəyərinin 5 %
- ilin sonuna qalıq dəyərinin 9 %

511 Maşınlar, avadanlıqlar üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ☐ ilin sonuna qalıq dəyərinin 3 %
- ☒ ilin sonuna qalıq dəyərinin 5 %
- ☐ ilin sonuna qalıq dəyərinin 6 %
- ☐ ilin sonuna qalıq dəyərinin 8 %
- ☐ ilin sonuna qalıq dəyərinin 4 %

512 Binalar, tikintilər və qurğular üçün təmirlə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

- ☐ 0 faiz
- ☒ 2 faiz
- ☐ 4 faiz
- ☐ 3 faiz
- ☐ 5 faiz

513 Hesablama texnikası üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ☐ 3 faiz
- ☐ 4 faiz
- ☐ 2 faiz
- ☒ 5 faiz
- ☐ 0 faiz

514 Qurğular üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ☐ 4 faiz
- ☒ 2 faiz
- ☐ 5 faiz
- ☐ 3 faiz
- ☐ 0 faiz

515 Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- ☒ təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
- ☐ təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
- ☐ təmir xərcləri gəlirdən çıxılmır
- ☐ heç bir hədd qoyulmadan gəlirdən çıxılır

516 İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☐ illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
- ☒ illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
- ☐ 10 faiz
- ☐ 7 faiz
- ☐ 20 faiz

517 İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☐ 0.15
- ☒ 10 faiz
- ☐ 20 faiz
- ☐ 7 faiz
- ☐ 25 faiz

518 Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 0.15
- 25 faiz
- 20 faiz
- 7 faiz
- amortizasiya olunmur

519 İş heyvanları üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 0.15
- 20 faiz
- 25 faiz
- 7 faiz
- 20 faiz

520 Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 0.15
- 25 faiz
- 20 faiz
- 7 faiz
- amortizasiya olunmur

521 Binalar, tikintilər və qurğular üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 0.15
- 7 faiz
- 20 faiz
- 10 faiz
- 25 faiz

522 Heyvanxanalarda və digər analogi müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 0.15
- həmin aktivlər amortizasiya olunmur
- 0.2
- 0.1
- 0.25

523 Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir?

- 0.15
- həmin aktivlər amortizasiya olunmur
- 0.1
- 0.2
- 0.25

524 İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir?

- 15 faizədək
- amortizasiya olunmur
- 10 faizədək

7 faizədək
20 faizədək

525 Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır?

- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- gəlirdən çıxılmır
- normadan artıq xərclərin 20 faizi çıxılır
- normadan artıq xərclərin 50 faizi çıxılır
- gəlirdən çıxılır

526 Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?

- ümumi qaydada gəlirdən çıxılır
- ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
- gəlirdən çıxılmır
- yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır

527 Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?

- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- gəlirdən tam həcmdə çıxılır
- ancaq əyləncə xərcləri çıxılır
- xərclərin 50 faizi gəlirdən çıxılır
- ancaq sosial xərclər çıxılır

528 Əyləncə və yemək xərcləri , habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır?

- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- gəlirdən çıxılmır
- ancaq yemək xərcləri çıxılır
- xərclərin 50 faizi gəlirdən çıxılır
- ancaq mənzil xərcləri çıxılır

529 Hesabat dövründə vergi tutulan dövrüyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan neçə gün ərzində qaytarılır?

- 10 gün
- 20 gün
- 1 ay
- 45 gün
- 3 ay

530 Quş ətinin satışı hansı müddətdə ƏDV-dən azaddır?

- 5 il
- 2017-ci il yanvarın 1-dən 3 il müddətinə
- 2016-cı il yanvarın 1-dən 3 il
- 2018-ci il yanvarın 1-dən 3 il
- 1 il

531 Ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində AR Prezidentinin müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi hansı müddətdə ƏDV-dən azaddır?

- 2018-ci il yanvarın 1-dən 3 il
- 2017-ci il yanvarın 1-dən 3 il
- 5 il
- 2016-cı il yanvarın 1-dən 3 il
- 1 il

532 Aşağıda göstərilən hansı məlumatlar vergi hesab-fakturasında əks etdirilir? 1. vergi ödəyicisinin və alıcının [sifarişçinin] adı və eyniləşdirmə nömrəsi; 2. vergi ödəyicisinin və alıcının hesablaşma və bankda olan digər hesablarının nömrələri; 4. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği və vergi hesab-fakturasının verilmə tarixi; 5. vergi ödəyicisinin nizamnamə fondunda olan kapitalının həcmi; 3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;

- 1, 3, 5
- 1, 2, 5
- 2, 3, 4
- 1, 4, 5
- 1, 3, 4

533 Vergi agentı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur?

- Ödəmə verildiyi gündən sonrakı 10 gün ərzində
- Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
- Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
- Ödəmənin həyata keçirildiyi gün ərzində
- Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən

534 ƏDV-dən azad olunan əməliyyatları göstərin: 1. milli və ya xarici valyutanın [numizmatika məqsədlərindən başqa], həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi; 2. kütləvi informasiya vasitələrinin reklam xidmətləri; 3. hüquqi şəxslərin əmlakının icarəyə verilməsindən alınan icarə haqları; 4. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması; 5. dəfn və qəbiristanlığın mərasim xidmətləri.

- 1, 3, 4
- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 3
- 1, 3, 5

535 ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür?

- vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmamaqla]
- vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]
- təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri
- təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri
- təqdim edilən malın [işin, xidmətin] alıcı tərəfindən ödənilən dəyəri

536 ƏDV üzrə vergitutma obyektı olan əməliyyatları göstərin: 1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi; 2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar 5. Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi

- 1, 2, 5
- 1, 2, 4
- 3, 4, 5

1, 3, 5

2, 3, 4

537 Əlavə dəyər vergisinin ödəyicilərini göstərin:1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.3. Dövrüyyəsindən asılı olmayaraq istənilən şəxslər ƏDV ödəyicisidir.4. Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləridir.5. Dövrüyyəsindən asılı olmayaraq qeyri-rezidentlərin daimi nümayəndəlikləri ƏDV ödəyicisidir.

1, 3, 5

● 1, 2, 4

1, 2, 5

2, 3, 4

3, 4, 5

538 ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır?

vergi ödəyiciləri və onun ailə üzvləri

- vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
- gömrük orqanları və onların vəzifəli şəxsləri
- vergi orqanları və onların vəzifəli şəxsləri
- maliyyə orqanları və onların vəzifəli şəxsləri

539 Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır?

maliyyə orqanları tərəfindən

- Gömrük orqanları tərəfindən
- Vergi orqanları tərəfindən
- Bələdiyyələr tərəfindən
- Məhkəmə orqanları tərəfindən

540 ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?

hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq

- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq

541 Vergi agentı qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir?

Ödəmə verilən aydan sonrakı ayın 10-dan gec olmayaraq

- Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
- Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq
- Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq
- bəyannamə təqdim edilmir

542 İşlər [xidmətlər] bilavasitə daşınmaz əmlakla bağlı olduqda, ƏDV məqsədləri üçün işlərin görüldüyü, yaxud xidmətlərin göstərildiyi yer hansı yer sayılır?

ƏDV-nin ödənilməsi yeri

- daşınmaz əmlakın olduğu yer
- işlərin və xidmətlərin alıcısının yerləşdiyi yer
- işləri görən və xidmətləri göstərən şəxsin fəaliyyət göstərildiyi yer
- işləri görən şəxsin qeydiyyatda olduğu yer

543 Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- ƏDV-nin ödənilməsi vaxt
- daşınmanın başlandığı vaxt
- daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
- daşınmanın başa çatdırıldığı vaxt
- daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə

544 Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- 10 gündən sonra
- 5 gündən gec olmayaraq
- 3 gündən tez olmayaraq
- Mal təqdim edildikdən dərhal sonra
- 15 gündən sonra

545 Metropolitəndə sənişin daşıma xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir?

- ƏDV-dən azaddır
- 20 faiz dərəcə ilə
- ƏDV-yə qismən cəlb olunur
- sıfır [0] dərəcə ilə
- 18 faiz dərəcə ilə

546 Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilərkən bu əməliyyatın ƏDV tutulan əməliyyat sayılmaması üçün təqdim edən və alan tərəflər vergi orqanına neçə gün ərzində müraciət etməlidirlər?

- vergi orqanına müraciətin edilməsinə ehtiyac yoxdur
- təqdim edilmədən sonra 10 gündən gec olmayaraq
- təqdim edilmədən sonra 5 gündən gec olmayaraq
- təqdim edilmədən sonra 15 gündən gec olmayaraq
- təqdim edilmədən sonra 30 gündən gec olmayaraq

547 Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabinetinin] müəyyən etdiyi əmsallar hansı məbləğə tətbiq edilməklə hesablanır?

- 250 manat
- 225 manat
- 215 manat
- 235 manat
- şərti maliyyə vahidinin 12 mislinə

548 ƏDV tutulan əməliyyatı göstərin:

- tranzit yük daşınması qaydasında malların Azərbaycan Respublikası ərazisinə buraxılması
- vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
- kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövrəyə, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
- Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi

549 Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur?

- 3 gün
- 5 gün
- 15 gün
- 10 gün
- 20 gün

550 Əlavə dəyər vergisi nədir?

- vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
- vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
- vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən vergi
- vergi tutulan dövriyyədən hesablanan vergi
- vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği

551 ƏDV üzrə hesabat dövrü nə sayılır?

- hesabat ili
- təqvim ayı
- hesabat dövrü müəyyənəşdirilməyib
- təqvim ili
- rüb

552 Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

- 10 gün
- 30 gün
- 7 gün
- 15 gün
- 2 gün

553 Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin nağd ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verirmi?

- ödənişin formasından asılı olaraq əsas verir
- əsas verir
- ödənişin formasından asılı olmayaraq əsas vermir
- əsas vermir
- yalnız idxalda ƏDV-nin nağdsız ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir

554 Qəbz, çek, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi?

- qismən əsas verir
- əsas vermir
- əsas verir
- yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
- yalnız qəbz, çek əsas verir

555 Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- 20.0
- 5.0
- 3.0
- 7.0
- 10.0

556 Hansı şəxslərin ƏDV hesab-fakturasını vermək hüququ vardır ?

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
- ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin

557 Vergi ödəyicisi tərəfindən əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri çəkiləndə ƏDV-nin əvəzləşdirilməsinə yol verilirmi?

- yalnız yemək xərclərinin əvəzləşdirilməsinə yol verilir
- yol verilmir
- yalnız əyləncə və yemək xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
- yol verilir
- yalnız işçilərin mənzil və digər sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir

558 Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?

- təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdim etmə qiymətləri arasındakı fərqə görə
- gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla
- hesab-faktura vermədən aparılan əməliyyatların dəyərinə görə
- vergi tutulan əməliyyatların ümumi dəyərinə görə
- yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] dəyərinə görə

559 ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- 18 faiz
- sıfır [0] faiz
- 15 faiz
- 20 faiz

560 Malların ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- Sıfır [0] dərəcə ilə
- 18 faiz
- Malların ixracı vergidən azaddır
- 20 faiz

561 Xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, grant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- Sıfır [0] dərəcə ilə
- 20 faiz
- ƏDV-dən azaddır
- 18 faiz

562 Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərdən ƏDV hansı dərəcə ilə tutulur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- sıfır [0] dərəcə
- 10 faiz
- 18 faiz
- ƏDV-dən azaddır

563 Müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması [əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda] ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- ƏDV-dən azaddır
- 18 faiz dərəcə ilə
- 20 faiz dərəcə ilə
- sıfır [0] dərəcə ilə

564 Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- 18 faiz dərəcə ilə vergiyə cəlb olunur
- sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur
- ƏDV-dən azaddır
- 15 faiz dərəcə ilə vergiyə cəlb olunur

565 Pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi və qaytarılması əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- əlavə dəyər vergisindən azaddır
- əməliyyatın 50 faizi vergiyə cəlb olunur
- sıfır [0] dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur
- əməliyyatın tam məbləği vergiyə cəlb olunur

566 İnvestisiya fondlarının idarə olunması ilə bağlı xidmətlər hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

- bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- ƏDV-dən azaddır
- 18 faiz
- Sıfır [0] dərəcə
- 20 faiz

567 ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxsin apardığı əməliyyatlar hansı halda ƏDV üzrə vergitutma obyektı sayılır?

- heç bir halda vergitutma obyektı yaranmır
- həmin şəxsin təqdim etdiyi mallara ƏDV tətbiq etməklə apardığı əməliyyatları
- həmin şəxs malları ƏDV azad olunan əməliyyatlar nəticəsində əldə etdikdə
- həmin şəxs malları ƏDV cəlb edilən əməliyyatlar nəticəsində əldə etdikdə
- həmin şəxs heç vaxt ƏDV hesablamır

568 Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmi?

vergi orqanı tərəfindən müəyyən edilir

- vergi tutulan əməliyyat kimi baxılır
- ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
- vergi tutulan əməliyyat kimi baxılır
- sıfır [0) dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır

569 Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, onun sahibliyində qalan mallar nə vaxt vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir?

- qeydiyyatın ləğv edildiyi ayın son günündən
- qeydiyyatın ləğv edildiyi vaxtdan
- qeydiyyatın ləğv edildiyi rübdən sonra gələn ayın 1-dən
- qeydiyyatın ləğv edildiyi aydan sonrakı ayın 1-dən
- vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mal kimi sayılır

570 Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilmirmi?

- qismən cəlb edilir
- əlavə dəyər vergisinə cəlb edilir
- əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
- əlavə dəyər vergisinə cəlb edilmir
- əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir

571 Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir?

- 3 iş günü
- 5 gün
- 1 iş günü
- 2 iş günü
- 10 iş günü

572 ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın son gününədək
- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün
- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
- vergi orqanı tərəfindən müəyyənləşdirilən gün

573 Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində hansı məbləğdən çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- 45000 manatdan
- 100000 manatdan
- 52500 manatdan
- 49500 manatdan
- 50000 manatdan

574 Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 60000 100000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- 4 il
- 1 il
- 2 il
- 3 il

il yarım

575 Vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb olunan əməliyyatlar dayandırıldıqda əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- vergi orqanının müəyyən etdiyi vaxtdan
- əməliyyatın tam dayandırıldığı gündən
- ərizədə göstərilən tarixdən
- ərizənin verildiyi andan sonrakı hesabat dövrünün birinci günündə
- əməliyyatın dayandırıldığı andan sonrakı hesabat dövrünün birinci günündə

576 Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir?

- şəxsi hesab vərəqəsindən çıxarış
- ƏDV ödəyicilərinin reyestrindən çıxarış
- qeydiyyat bildirişi
- qeydiyyata alınmadan imtina barədə bildiriş
- rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt

577 Hansı halda ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilir?

- vergi ödəyicisinə yeni bildiriş verildikdə
- ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə
- heç bir halda
- ƏDV ödəyicisi vergi borcunu ödəmədikdə
- verilmiş qeydiyyat bildirişi itdikdə

578 Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir?

- vergi orqanında qeydiyyatda olmayan
- ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
- qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
- ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən

579 ƏDV-nin ödəyicilərinin reyestri hansı orqan tərəfindən aparılır?

- maliyyə orqanı
- dövlət vergi orqanı
- heç bir orqan tərəfindən aparılmır
- dövlət gömrük orqanı
- Dövlət Statistika Komitəsin

580 ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə ona hansı sənəd verilir?

- vergi ödəyicisinin müraciəti əsasında ona yeni bildiriş verilir
- vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir
- heç bir sənəd verilmir
- vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin dublikatı verilir
- vergi ödəyicisi məsuliyyətə cəlb olunur

581 ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir?

- Dövlət Statistika Komitəsinin
- Vergilər Nazirliyinin
- Nazirlər Kabinetinin

Maliyyə Nazirliyinin
Dövlət Gömrük Komitəsinin

582 Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox artıq olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyatda dair ərizə verməlidir?

- 150000 manatdan
- 120000 200000 manatdan
- 22500 manatdan
- 90000 manatdan
- 45000 manatdan

583 ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən şəxs hansı vaxtdan etibarən vergi ödəyicisi olur?

- vergi ödəyicisinin müəyyən etdiyi vaxtdan
- qeydiyyatın qüvvəyə mindiyi andan
- vergi orqanının müəyyən etdiyi vaxtdan
- qeydiyyatda dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən
- qeydiyyatın qüvvəyə mindiyi vaxtdan sonrakı hesabat dövrünün başlanğıcından

584 İdxal olunan xəz-dəri məmulatlarına hansı qaydada və hansı dərəcə ilə aksiz vergisi tətbiq olunur?

- topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 20 faizi
- topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi
- tətbiq olunmur
- pərakəndə satış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi
- pərakəndə satış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 20 faizi

585 Nəzarət postunun işçiləri “buraxılışa icazə verilir” qeydini hansı sənədlərdə aparmalıdırlar?

- aktda
- heç bir qeyd aparılmır
- protokollarda
- malların ilkin təsdiqedicisi sənədlərində
- xüsusi jurnalda

586 Nəzarət postunun işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcmnin, çəkisinin onların faktiki sayı, həcm və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri harada qeyd etməlidirlər?

- qaimədə
- heç bir yerdə qeyd olunmur
- protokolda
- aktda
- xüsusi jurnalda

587 Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir?

- müəssisənin rəhbəri tərəfindən
- yalnız nəzarət postunun işçiləri tərəfindən
- yalnız istehsalçının nümayəndələri tərəfindən
- nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
- heç bir halda rəsmiləşdirilmir

588 İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir?

- müəssisənin rəhbəri tərəfindən

yalnız nəzarət postlarının işçiləri tərəfindən
istehsalçının özü tərəfindən

- nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
istənilən vergi işçisi tərəfindən

589 Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

60 gün
45 gün
40 gün
● 30 gün
20 gün

590 Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?

- həmin əməliyyatların aparıldığı vaxt
həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
həmin əməliyyatlar aparıldıqdan sonra 10 gün müddətində
həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində

591 Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?

- hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
● hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq

592 Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir?

- Mühərrikinin həcmnin hər kub santimetrinə görə 1 manat
Mühərrikinin həcmnin hər kub santimetrinə görə - 1,5 manat
Mühərrikinin həcmnin hər kub santimetrinə görə 0,15 manat
Mühərrikinin həcmnin hər kub santimetrinə görə 2,5 manat
● Mühərrikinin həcmnin hər kub santimetrinə görə 3 6 manat

593 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 4000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
3400 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 3 8 manat
● 1900 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 4 manat
1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 manat

594 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 3000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2,5 manat
400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
● 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 3 manat
mühərrikinin həcmnin hər kub santimetri üçün hər kub santimetrinə görə 1 manat

595 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- Mühərrikin həcmnin hər kub santimetrinə görə 1,15 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,15 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,25 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 2,5 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,2 manat

596 Aksizli malları göstərin! 1. spirtli içkilər 2. tütün məmulatları 3. qənnadı məmulatları 4. neft məhsulları 5. zinət əşyaları

- 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 5
- 1, 3, 5
- 1, 2, 4

597 Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları və tütün məmulatları üçün aksizlər üzrə vergi tutulan əməliyyatın məbləği dedikdə nə başa düşülür?

- müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [ƏDV çıxılmaqla] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [ƏDV çıxılmadan] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın pərakəndə qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ

598 Aksizin vergitutma obyektinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir?

- aksizli malların satış məntəqələri
- İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
- İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
- İstehsalın olduğu ərazidən kənarda yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar

599 Plombların vurulması və çıxarılması hansı sənədlə rəsmiləşdirilir?

- sərəncamla
- aktla
- qərarla
- protokolla
- xüsusi bir sənəd tərtib edilmir

600 Aksizli mallar istehsal edən vergi ödəyicisi istehsal ehtiyacları üçün alınan aksizli mallara görə ödənilmiş aksiz məbləğini əvəzləşdirmə üçün ərizəni nə vaxt vergi orqanına təqdim edir?

- növbəti ayın 15-dək
- aksizin bəyannaməsini təqdim etdiyi vaxt
- cari ilin sonuna qədər
- növbəti ayın sonuna qədər
- növbəti ay başlananaqədər

601 Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir?

- hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq

- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq

602 Aksizli malları alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs malları alarkən ödənilmiş aksiz məbləğini hansı qaydada əvəzləşdirir?

- ödənilmiş məbləğin 30 faizi əvəzləşdirilir
- ödənilmiş məbləğ tam həcmdə əvəzləşdirilir
- ödənilmiş məbləğ əvəzləşdirilmir
- ödənilmiş məbləğin 50 faizi əvəzləşdirilir
- ödənilmiş məbləğin malın maya dəyərinə aid edilməyən hissəsi əvəzləşdirilir

603 Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal edilən mallar [təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə] aksizə necə cəlb edilir?

- 20 faiz dərəcəsi ilə
- vergidən azaddır
- sıfır [0] dərəcə ilə
- ümumi qaydada
- gömrük qanunvericiliyində nəzərdə tutulan qaydada

604 Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər?

- 1 litr
- 3 litr
- 7 litr
- 10 litr
- 5 litr

605 Fiziki şəxs fərdi istehlakı üçün neçə ədəd siqareti aksiz vergisi ödəmədən idxal edə bilər?

- 8000.0
- 600.0
- 5000.0
- 1000.0
- heç nə qədər

606 Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?

- 20 faiz dərəcəsi ilə
- sıfır [0] dərəcə ilə
- vergidən azaddır
- gömrük orqanının müəyyən etdiyi dərəcə ilə
- qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində

607 Azərbaycan Respublikasında konyak və konyak materiallarına aşağıdakılardan hansı aksiz dərəcəsi tətbiq olunur?

- hər litrinə 0,2 manat
- hər litrinə 6,0 manat
- hər dekalitrinə 0,08 manat
- hər litrinə 0,5 manat
- hər litrinə şərti maliyyə vahidinin 2 misli

608 Azərbaycan Respublikasında arağa [vodka], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır?

- hər litrinə 0,5 manat
- hər litrinə 2,0 manat
- hər dekalitrinə 0,2 manat
- hər litrinə 0,8 manat
- hər litrinə 0,08 manat

609 Azərbaycan Respublikasında içməli spirtə tətbiq olunan aksizin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,8 manat
- hər litrinə 2,0 manat
- hər litrinə şərti maliyyə vahidinin 7 misli
- hər litrinə şərti maliyyə vahidinin 8 misli
- hər litrinə 0,5 manat

610 Azərbaycan Respublikasına idxal edilən aksizli mallara [minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla] aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- Dövlət Gömrük Komitəsi
- Nazirlər Kabineti
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi

611 Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyi
- Nazirlər Kabineti
- Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi
- Dövlət Gömrük Komitəsi

612 Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir?

- pivə
- maya
- neft məhsulları
- içməli spirt
- tütün məmulatları

613 Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır?

- 20 gün
- 45 gün
- 15 gün
- 30 gün
- 10 gün

614 İdxal mallarına görə aksizlər nə vaxt əvəzləşdirilir?

- İdxalı təsdiq edən müvafiq sənədlər gömrük orqanına verildiyi zaman
- İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi zaman
- İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı ay
- İdxalın baş verdiyi aydan əvvəlki ay
- ödənilən aksizlər əvəzləşdirilmir

615 Aksizlər hansı büdcəyə ödənilir?

- dövlət büdcəsinə
büdcədən kənar dövlət fondlarına
gömrük orqanlarının büdcədən kənar fonduna
yerli büdcələrə
həm yerli, həm də dövlət büdcəsinə

616 Aksizli mallar idxal edildikdə aksiz gömrük orqanları tərəfindən hansı qaydada tutulur?

- gömrük rüsumlarının tutulduğu qaydada
ƏDV tutulduğu qaydada
istənilən qaydada
gömrük anbarlarından istifadəyə görə haqqın tutulması qaydasında
gömrük rəsmiləşdirilməsinə görə haqq tutulduğu qaydada

617 Aksizli mallar idxal edildikdə aksiz hansı orqan tərəfindən tutulur?

- xəzinədarlıq orqanları
maliyyə orqanları
vergi orqanları
- gömrük orqanları
statistika orqanları

618 Aksiz vergisi üçün hesabat dövrü aşağıdakılardan hansıdır?

- dekada
həftə
rüb
il
- ay

619 Azərbaycan Respublikasında istehsal edilən neft məhsullarına, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq edilən aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyi
Yerli icra hakimiyyəti orqanları
Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
Gömrük Komitəsi

620 Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyi
Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
Vergilər Nazirliyi
Dövlət Gömrük Komitəsi

621 Azərbaycan Respublikasında istehsal olunan pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,08 manat
- hər litrinə 0,2 manat
hər litrinə 0,05 manat
hər litrinə 0,04 manat
hər litrinə 0,07 manat

622 Azərbaycan Respublikasında istehsal olunan şərablara və şərab materiallarına tətbiq olunan aksiz vergisinin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,2 manat
- hər litrinə 0,1 manat
- hər litrinə 0,8 manat
- hər litrinə 0,5 manat
- hər litrinə 0,4 manat

623 Azərbaycan Respublikasında istehsal olunan şampan şərabına tətbiq olunan aksizin dərəcəsi aşağıdakılardan hansıdır?

- hər litrinə 0,2 manat
- hər litrinə 2,5 manat
- hər dekalitrinə 1,0 manat
- hər litrinə şərti maliyyə vahidinin 2 misli
- hər dekalitrinə 0,5 manat

624 İstehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

- malların istehsalına başlanıldığı vaxt
- malların istehsal binasının həddlarından kənara buraxıldığı vaxt
- malların alıcıya verildiyi vaxt
- malların təqdim edildiyi vaxt
- malların istehsalının başa çatdığı vaxt

625 İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir?

- həmin vasitələrin satış qiyməti
- onların mühərrikinin həcmi
- idxal olunan malların miqdarı
- onların topdansa satış bazar qiyməti
- həmin vasitələrin gömrük dəyəri

626 İdxal malları üçün aksiz tutulan əməliyyatın məbləği hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- Dövlət rüsumu haqqında Qanun
- Gömrük Məcəlləsi
- Vergi Məcəlləsi
- İnzibati Xətalər Məcəlləsi
- Cinayət Məcəlləsi

627 İdxal malları üçün aksizin vergitutma obyektı aşağıdakılardan hansıdır?

- Vergi Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- İdxal mallarının gömrük dəyəri
- Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətinə daxil olması
- İdxal mallarının topdansa satış bazar dəyəri

628 Aşağıdakı əməliyyatlardan hansı aksiz vergisinin məqsədləri üçün vergitutma obyektidir?

- aksizli malların pərakəndə satışı
- Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının həddlarından kənara buraxılması
- tranzitlə daşınan malların təkrar ixracı
- malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı

tranzitlə daşınan malların ixracı

629 Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda aksizin ödəyicisi kimdir?

- ☐ sifarişçi ilə istehsalçı arasında razılaşma ilə müəyyən edilən
- ☒ malların istehsalçısı [podratçı]
- ☐ malların mülkiyyətçisi
- ☐ sifarişçi
- ☐ malların son istehlakçıları

630 Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?

- ☐ aksizli malları ixrac edən şəxs
- ☒ aksizli malların satışı ilə məşğul olan şəxs
- ☐ aksizli malları idxal edən şəxs
- ☐ aksizli malları istehsal edən müəssisələr
- ☐ aksizli malları istehsal edən fiziki şəxs

631 Hansı mallar istisna olunmaqla Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan aksiz tutulur?

- ☐ aksizə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
- ☒ vergidən azad edilən mallar
- ☐ vergi ödəyicisinin müəyyənləşdirdiyi mallar
- ☐ ƏDV-nə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
- ☐ ƏDV-nə cəlb edilən mallar

632 Aksiz nədir?

- ☐ Aksizli malların xərclərinə daxil edilən vergidir
- ☒ Aksizli malların satış qiymətinə daxil edilən vergidir
- ☐ Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir
- ☐ Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
- ☐ Aksizli malların maya dəyərinə daxil edilən vergidir

633 Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommərsiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla birinci və ikinci qrup müharibə əlillərinin mülkiyyətində olan əmlaka görə, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği nə qədər azaldılır?

- ☐ 50 manat
- ☒) 30 manat
- ☐ C) azaldılmır
- ☐ 10 manat
- ☐ 20 manat

634 Aşağıdakı ifadələrdən hansılar doğrudur?1. müəssisələrin torpaq vergisi dövlət büdcəsinə ödənilir2. bələdiyyə müəssisələrinin torpaq vergisi yerli büdcəyə [bələdiyyə büdcəsinə] ödənilir3. fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə [bələdiyyə büdcəsinə] ödənilir4. rezident müəssisələrin və fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə ödənilir5. qeyri-rezident müəssisələrin və bələdiyyə müəssisələrinin torpaq vergisi dövlət büdcəsinə ödənilir

- ☐ C) 2, 4, 5
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☒ 1, 3, 5

635 Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtına kim tərəfindən ödənilir?

- ☐ bunu vergi orqanı müəyyən edir
- ☒ həmin torpağın sahibi tərəfindən
- ☐ C) bir hissəsi torpağın əvvəlki sahibi, qalan hissəsi isə yeni sahibi tərəfindən
- ☐ torpağın əvvəlki sahibi tərəfindən
- ☐ vergi heç kim tərəfindən ödənilmir

636 Torpaq vergisi hansı məbləğdə və nə vaxt ödənilir?

- ☒ bərabər məbləğlərdə 15 iyul və 15 noyabr tarixlərindən gec olmayaraq
- ☐ bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq
- ☐ C) bərabər məbləğlərdə 15 oktyabr və 15 noyabr tarixlərindən gec olmayaraq
- ☐ bərabər məbləğlərdə 15 sentyabr və 15 oktyabr tarixlərindən gec olmayaraq
- ☐ bərabər məbləğlərdə 15 avqust və 15 oktyabr tarixlərindən gec olmayaraq

637 Fiziki şəxslərə torpaq vergisi nə vaxt hesablanır və tədiyyə bildirişləri nə zaman onlara çatdırılır?

- ☐ müvafiq olaraq iyunun 1-dək və avqustun 15-dən gec olmayaraq
- ☒ müvafiq olaraq iyulun 1-dək və avqustun 1-dən gec olmayaraq
- ☐ C) müvafiq olaraq avqustun 15-dək və noyabrın 15-dək
- ☐ müvafiq olaraq mayın 15-dək və avqustun 15-dək
- ☐ müvafiq olaraq iyulun 1-dək və avqustun 15-dən gec olmayaraq

638 Aşağıda göstərilən şəxslərdən hansılarının mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır?1. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin2. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin 3. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının [ərlərinin]4. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək veteranı adı almış şəxslərin5. I və II qrup müharibə əlillərinin.

- ☐ 1, 2, 4
- ☒ 1, 3, 5
- ☐ C) 1, 3, 4
- ☐ 2, 4, 5
- ☐ 3, 4, 5

639 Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilir?1. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar2. həyətəyanı sahələrin torpaqları3. yaşayış fondlarının torpaqları4. tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti təyinatlı torpaqlar5. Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar

- ☐ 1, 2, 5
- ☒ 2, 3, 4
- ☐ C) 3, 4, 5
- ☐ 1, 2, 4
- ☐ 1, 3, 5

640 Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilmir?1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları2. Azərbaycan Respublikası Milli Bankının və onun qurumlarının mülkiyyətində və istifadəsində olan torpaqlar3. yaşayış fondlarının torpaqları 4. İstehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları5. vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar.

- ☐ 1, 3, 5
- ☒ 1, 2, 4
- ☐ C) 2, 3, 4
- ☐ 1, 2, 5
- ☐ 3, 4, 5

641 Aşağıdakı yaşayış məntəqələrində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin 100 kvadrat metrinə görə (10000 kv.m-dək) torpaq vergisinin dərəcələrindən hansılar doğrudur?1. Bakı 0,8 manat2. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,45 manat3. Digər şəhərlər [rayon tabeliyində olan şəhərlər istisna olmaqla], rayon mərkəzləri 0,3 manat4. rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla] 0,1 manat

- 1, 2, 3
- ☒ 3, 4
- C) 2, 4
- 1, 3
- 1, 4

642 Aşağıdakı yaşayış məntəqələrində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin 100 kvadrat metrinə (10000 kv.m-dək) görə torpaq vergisinin dərəcələrindən hansılar doğrudur?1. Bakı - 10 manat2. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 6 manat3. Digər şəhərlər [rayon tabeliyində olan şəhərlər istisna olmaqla], rayon mərkəzləri 4 manat4. Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin qəsəbə və kəndləri istisna olmaqla] – 2 manat.

- 1, 2
- ☒ 1, 3, 4
- 1, 2, 4
- 1, 2, 3
- C) 2, 3, 4

643 Müəssisələr torpaq vergisi üzrə hesablamaları hansı müddətdə vergi orqanına təqdim etməlidirlər?

- iyulun 15-dən gec olmayaraq
- ☒ mayın 15-dən gec olmayaraq
- C) avqustun 15-dən gec olmayaraq
- iyunun 1-dən gec olmayaraq
- iyulun 1-dən gec olmayaraq

644 Aşağıdakı fiziki şəxslərdən kimlərin torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ vardır?

- əlillərin
- ☒ müharibə veteranlarının
- büdcə təşkilatının işçilərinin
- C) əmək veteranlarının
- təqaüdçülərin

645 Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə, kəndləri istisna olmaqla] yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin (10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- 1 manat
- ☒ 0,1 manat
- 2 manat
- 0,2 manat
- 0,3 manat

646 Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə, kəndləri istisna olmaqla] yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin (10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- 1 manat

- ☒ 2 manat
- ☐ 4 manat
- ☐ 6 manat
- ☐ 3 manat

647 Bakı, Gəncə, Sumqayıt şəhərləri, Abşeron rayonu və rayon tabeliyində olan şəhərlər istisna olmaqla, digər şəhərlərin rayon mərkəzlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin (10000 kv.m-dək), hər 100 kvadrat metrə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☒ 0,3 manat
- ☐ 0,4 manat
- ☐ 0,2 manat
- ☐ 0,5 manat
- ☐ 2 manat

648 Bakı şəhəri ərazisində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin (10000 kv.m-dək), hər 100 kvadrat metrə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 5 manat
- ☒ 10 manat
- ☐ 4 manat
- ☐ 6 manat
- ☐ 8 manat

649 Yaşayış fondlarının tutduğu torpaqların 100 kvadrat metrə görə (10000 kv.m-dək) Bakı şəhəri üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 0,1 manat
- ☒ 0,6 manat
- ☐ 0,4 manat
- ☐ 0,5 manat
- ☐ 0,8 manat

650 Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 1 şərti bal üçün 1 manat
- ☒ 1 şərti bal üçün 0,06 manat
- ☐ 1 şərti bal üçün 0,6 manat
- ☐ 1 şərti bal üçün 0,05 manat
- ☐ 1 şərti bal üçün 0,5 manat

651 Rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay müddətində harada uçota durmalıdırlar?

- ☐ müvafiq icra hakimiyyəti orqanlarında
- ☒ dövlət vergi orqanlarında
- ☐ dövlət xəzinədarlıq orqanlarında
- ☐ bələdiyyələrdə
- ☐ dövlət statistika orqanlarında

652 Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq hansı qaydada hesablanır?

fəaliyyətin nəticəsindən asılı olaraq

- torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində
torpaq sahələrinə görə hər il dəyişkən tədiyyə şəklində
torpağın təyinatı və coğrafi yerləşməsindən asılı olaraq hər il müxtəlif məbləğlərdə
ilin sonunda şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi zərərli olduqda torpaq vergisi hesablanır.

653 Birinci və ikinci qrup müharibə əlillərinin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği nə qədər azaldılır?

- 50 manat
- 10 manat azaldılmır
- 30 manat
- 20 manat

654 Müəssisələr üçün torpaq vergisinin vergitutma obyektı dedikdə nə başa düşülür?

- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri
- Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
- Azərbaycan Respublikası hüduqlarından kənarda yalnız istifadəsində olan torpaq sahələri
- Azərbaycan Respublikası hüduqlarından kənarda mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
- Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində olan torpaq sahələri

655 Fiziki şəxslər üçün torpaq vergisinin vergitutma obyektı dedikdə nə başa düşülür?

- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri
- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada mülkiyyətə və ya istifadəyə verilən torpaq sahələri
- yalnız sahibkarlıq məqsədi üçün istifadə edilən torpaq sahələri
- ancaq fiziki şəxslərin tikililəri altında olan torpaq sahələri
- ancaq həyətyanı sahələrdə olan torpaq sahələri

656 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
- Azərbaycan Respublikasının hüduqlarından kənarda mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- yalnız rezident müəssisələr və rezident fiziki şəxslər

657 Vergi ödəyiciləri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra hansı müddət ərzində vergi orqanında uçota durmalıdırlar?

- 10 gün müddətində
- 3 ay
- 2 ay
- 1 ay
- 15 gün müddətində

658 Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar?

- torpaq sahələri barədə özlərinin mülkiyyət və sərəncam hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra

659 Bələdiyyə müəssisələri və fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay müddətində harada uçota durmalıdırlar?

- dövlət vergi orqanlarında və maliyyə orqanlarında
- bələdiyyələrdə
- dövlət vergi orqanlarında
- maliyyə orqanlarında
- statistika orqanlarında

660 Müəssisə hesabat ili ərzində ləğv edildikdə, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- həmin il müəssisə əmlakından vergi tutulmur
- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 12-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur
- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür
- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur
- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur

661 Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
- əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
- əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
- əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
- əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alınan məbləğlər toplanır

662 Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur?

- onlar arasında olan razılaşmaya görə
- həmin nəqliyyat vasitəsinə öz adına qeydiyyatdan keçirmiş şəxsdən
- həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
- onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
- həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən

663 Bir neçə sahibi olan bina üzrə əmlak vergisi hansı qaydada hesablanır?

- onlar arasında olan razılaşmaya görə
- həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır
- həmin bina üzrə əmlak vergisi hesablanmır
- həmin binanın dəyərində daha çox payı olan şəxs tərəfindən hesablanır
- həmin binanın altında olan torpağa görə vergi ödəyən şəxs tərəfindən hesablanır

664 Fiziki şəxsin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi hansı orqan tərəfindən hesablanır?

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən
- onların aid olduğu inzibati ərazi vahidinin icra nümayəndəliyi tərəfindən
- onların yerləşdiyi ərazi vergi orqanı tərəfindən
- onların yerləşdiyi inzibati ərazi vahidinin maliyyə orqanı tərəfindən

665 Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyektini aşağıdakılardan hansıdır?

rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri

- rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
- qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri

666 Vergitutma məqsədləri üçün müəssisənin əmlakının hansı dəyərinə əsasən əmlak vergisi hesablanır?

- əmlajın balans dəyərinə
- orta illik qalıq dəyərinə
- ilin əvvəlinə qalıq dəyərinə
- ilin sonuna qalıq dəyərinə
- əmlakların alış dəyərinə

667 İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir?

- hesabat dövründən sonra istənilən vaxt
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərdə
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində
- bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək

668 Müəssisə əmlak vergisinin illik bəyannaməsini nə vaxt təqdim edir?

- hesabat ilindən sonrakı ilin yanvar ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dək
- hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək
- hesabat ilindən sonrakı ilin mart ayının 15-dən gec olmayaraq

669 Əmlak vergisi üzrə cari vergi ödəmələri nə vaxt yenidən haqq-hesab edilir ?

- hesabat ayı başa çatdıqdan sonra
- hesabat ili başa çatdıqdan sonra
- hesabat rübünün ikinci ayının 15-i başa çatdıqdan sonra
- hesabat rübü başa çatdıqdan sonra
- yenidən haqq-hesab edilmir

670 Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər?

- əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 75 faizi miqdarında
- əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında
- həmin əmlaka görə cari vergi ödəmələri aparılır

671 Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi kim tərəfindən ödənilir?

belə hal müəyyən edilməyib

- müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən müəyyən edilmiş ödəmə vaxtında vergi orqanı tərəfindən müəyyən edilən şəxs tərəfindən müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın əvvəlki sahibi tərəfindən müəyyən edilmiş ödəmə vaxtında bərabər məbləğlərdə əmlakın əvvəlki və yeni sahibi tərəfindən

672 Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir?

- bərabər hissələrlə həmin il iyunun 15-dək və noyabrın 15-dək bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək

673 Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini nə vaxt vergi ödəyicisinə verməlidirlər?

- iyunun 1-dən tez olmayaraq avqustun 15-dən gec olmayaraq avqustun 1-dən gec olmayaraq mayın 1-dən gec olmayaraq iyulun 1-dən tez olmayaraq

674 Müəssisələr əsas vəsaitlərə görə əmlak vergisini hansı dərəcə ilə ödəyirlər?

- onların vergi tutulan dəyərindən 0,1 faiz dərəcəsi ilə onların vergi tutulan dəyərindən 1 faiz dərəcəsi ilə onların vergi tutulan dəyərindən 2 faiz dərəcəsi ilə onların vergi tutulan dəyərindən 0,05 faiz dərəcəsi ilə onların vergi tutulan dəyərindən 0,2 faiz dərəcəsi ilə

675 Fiziki şəxslər xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 50 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 30 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə binaların inventarlaşdırılmış dəyərinin aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 misindən çox olan məbləğindən 0,1 faizlə Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,01 faizlə Onların xüsusi mülkiyyətində olan binaların bazar dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,1 faizlə

676 Əmlak vergisi ödəyiciləri olan hüquqi şəxslər cari vergi ödəmələrini hansı miqdarda ödəyirlər?

- əvvəlki rübdəki əmlak vergisinin məbləğinin 20 faizi əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi əvvəlki ildəki əmlak vergisinin məbləğinin 15 faizi əvvəlki ildəki əmlak vergisinin məbləğinin 25 faizi əvvəlki rübdəki əmlak vergisinin məbləği qədər

677 Əmlak vergisi ödəyiciləri olan hüquqi şəxslər cari vergi ödəmələrini nə vaxt ödəyirlər?

- hər rübün ikinci ayının 20-dən gec olmayaraq hər rübün ikinci ayının 15-dən gec olmayaraq hər rübün birinci ayının 15-dən gec olmayaraq hər rübün sonundan gec olmayaraq hər rübün sonuncu ayının 15-dən gec olmayaraq

678 Müəssisənin əmlak vergisi üçün vergi dövrü hansı dövr sayılır?

fəaliyyət dövrü

- təqvim ili
- yarım illik
- təqvim ayı
- rüb

679 Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?

- yerli icra hakimiyyətinin hesabına
- yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- büdcədən kənar fondlara
- dövlət büdcəsinə
- xüsusi fondlara

680 Fiziki şəxslər mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?

- onların bazar qiymətinin 0,1 faizi
- onların bazar qiymətinin 1 faizi
- onların orta illik qalıq dəyərinin 0,1 faizi
- onların inventar dəyərinin 1 faizi
- bu əsas vəsaitlərdən əmlak vergisi tutulmur

681 Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?

- mühərrikin 1 kub santimetri üçün 0,5 manat
- mühərrikin 1 kub santimetri üçün 0,02 manat
- mühərrikin 1 kub santimetri üçün 0,1 manat
- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
- mühərrikin 1 kub santimetri üçün 0,05 manat

682 Fiziki şəxslər mühərriki olan su nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?

- mühərrikin 1 kub santimetri üçün 0,5 manat
- mühərrikin 1 kub santimetri üçün 0,02 manat
- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
- mühərrikin 1 kub santimetri üçün 0,1 manat
- mühərrikin 1 kub santimetri üçün 0,3 manat

683 Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsi neçə kv.metr olduqda əmlak vergisi tutulmur?

- 20 kv.metr
- 30 kv.metr
- 50 kv.metr
- 60 kv.metr
- 35 kv.metr

684 Müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyektini aşağıdakılardan hansıdır?

- müəssisənin balansında olan dövriyyə vəsaitlərinin orta illik dəyəri
- müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəri
- müəssisənin balansında olan əsas və dövriyyə vəsaitlərinin orta illik dəyəri
- müəssisənin balansında olan əsas vəsaitlərin bazar dəyəri
- müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri

685 Əmlak vergisinin ödəyicisi kimlərdir?

Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olmayan fiziki şəxslər və müəssisələr

- Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr
- Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər
- Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
- Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər və rezident müəssisələr

686 Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin minik avtomobilləri üçün mühərrikin həcmi 2000 kub. sm-dək olduqda və Azərbaycan Respublikasının ərazisində 1 ildən yuxarı qaldıqda yol vergisi necə hesablanır?

- 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları
- 80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları
- 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 5,0 ABŞ dolları
- 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,0 ABŞ dolları
- 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları

687 Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşınması hansı müddətdə yol vergisindən azaddır?

- 2018-ci ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- C) 2016-cı ilin yanvar ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2017-ci ilin yanvar ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2016-cı ilin mart ayının 1-dən etibarən 3 (üç) il müddətinə

688 Dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırıqla ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşınması hansı müddətdə yol vergisindən azaddır?

- C) 2016-cı ilin yanvar ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2017-ci ilin yanvar ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2018-ci ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2016-cı ilin mart ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə

689 Xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda hansı orqanlar tərəfindən tutulur və neçə bank günü ərzində dövlət büdcəsinə köçürülür?

- vergi orqanları tuturlar və 1 bank günü ərzində
- C) maliyyə orqanları tuturlar və 1 bank günü ərzində
- gömrük orqanları tuturlar və 1 bank günü ərzində
- gömrük orqanları tuturlar və 3 bank günü ərzində
- vergi orqanları tuturlar və 3 bank günü ərzində

690 İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansa satış bazar qiymətindən aşağı olmayan gömrük dəyərində (ƏDV və aksiz daxil olmaqla neçə manat əlavə edilməklə hesablanır?

- 0,1 manat
- C) əlavə edilmir
- 0,02 manat
- 0,05 manat

0,2 manat

691 Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla neçə manat əlavə edilməklə hesablanır?

0,1 manat

0,05 manat

0,2 manat

C) əlavə edilmir

☒ 0,02 manat

692 Müəssisənin mülkiyyətində və istifadəsində olan avtomobil nəqliyyatı vasitələrinə görə illik yol vergisi hesablanarkən vergi dərəcəsi hansı göstəriciyə tətbiq olunur?

nəqliyyat vasitəsinin bazar qiymətinə

nəqliyyat vasitəsinin ilin sonuna olan qalıq dəyərinə

mülkiyyətində və istifadəsində olan avtomobil nəqliyyatı vasitələrinin sayına

C) nəqliyyat vasitəsinin ilkin balans dəyərinə

☒ D)) mülkiyyətində və istifadəsində olan avtomobil nəqliyyatı vasitələrinin mühərrikinin həcminə

693 Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan mühərrikinin həcmi 2000 kub santimetrdək olan minik avtomobillərinə görə bir ay üçün aya qədər yol vergisi hansı dərəcə ilə hesablanır?

25 ABŞ dolları

20 ABŞ dolları

C) 10 ABŞ dolları

☒ 15 ABŞ dolları

5 ABŞ dolları

694 Hansı amillər nəzərə alınaraq avtonəqliyyat vasitələrinə görə yol vergisinin dərəcəsi müəyyən edilir? 1. avtonəqliyyat vasitələrinin növündən, oturmaqların sayından 2. avtonəqliyyat vasitələrinin mənsub olduğu ölkədən 3. avtonəqliyyat vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən 4. heç bir amil nəzərə alınmır

1, 3, 4

1, 4

C) 2, 3, 4

☒ 1, 3

1, 2, 4

695 Aşağıda göstərilənlərdən hansılar yol vergisinin vergitutma obyektidir? 1. Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri 2. Azərbaycan Respublikasının hüduqlarından kənarda rezident fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələri 3. Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri 4. Azərbaycan Respublikasının hüduqlarından kənarda qeyri-rezident şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələri

C) 2, 4

1, 4

3, 4

1, 2, 4

☒ 1, 3

696 Aşağıda göstərilən hansı şəxslər yol vergisi üzrə güzəşt hüququna malikdirlər? 1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sənişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyat vasitələri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər 2. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar olan şəxslər 3. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində traktorlar, kombayn və yığım maşınları olan şəxslər 4.

Azərbaycan Respublikasının ərazisində istifadəsində kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası olan şəxslər

- C) 2, 3
- 2, 3, 4
- 1, 2, 4
- 1, 3, 4
- 3, 4

697 Hüquqi şəxslər ilin hansı vəziyyətinə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələrinə görə illik bəyannaməni vergi orqanına təqdim edirlər?

- təqvim ilinin sonu vəziyyətinə
- təqvim ilinin ikinci yarısı vəziyyətinə
- hesabat dövrünün əvvəli vəziyyətinə
- təqvim ilinin əvvəli vəziyyətinə
- C) təqvim ilinin birinci yarısı vəziyyətinə

698 Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsində müəyyən edilmiş vergi hansı dövlət orqanı tərəfindən tutulur?

- İqtisadiyyat və Sənaye Nazirliyi
- dövlət vergi orqanları
- C) maliyyə orqanları
- gömrük orqanları
- dövlət sərhəd xidməti

699 Hesablanmış yol vergisinin məbləği hara aid edilir ?

- mənfəətə aid edilir
- C) məbləği məhdudlaşdırılmaqla gəlirdən çıxılmalara aid edilir
- gəlirdən çıxılmır
- gəlirə aid edilir
- D)) məbləği məhdudlaşdırılmadan gəlirdən çıxılmalara aid edilir

700 Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsində müəyyən edilmiş vergi tutulduqdan sonra nə vaxt büdcəyə keçirilir?

- beş bank günü müddətində
- tutulduqdan sonra dərhal
- C) bir həftə müddətində
- bir bank günü müddətində
- iki bank günü müddətində

701 Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş yol vergisi nə vaxt tutulur?

- həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olanadək
- həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra istənilən vaxt
- həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman
- C) həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman
- həmin avtonəqliyyat vasitələrindən vergi tutulmur